

“GL” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci ilin

“Emitentin illik Hesabatı”

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;	“GL” Açıq Səhmdar Cəmiyyəti “GL” ASC VÖEN-2003860631, 14.06.2016-cı il.
2. Emitentin hüquqi ünvanı və olduğu yer;	Hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi r-nu., AZ1010, Salatın Əsgərova küç., ev.161 Faktiki ünvanı: Bakı şəhəri, Nəsimi r-nu., AZ1010, Salatın Əsgərova küç., ev.161 Telefon: (+994 12) 447 10 00 (+994 50) 291 10 00 İnternet sahifəsi: https://sizinlombard.az/ Elektron poçt ünvanı: info@glmmcsizinlombard.az .
3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyatı alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;	“GL” Açıq Səhmdar Cəmiyyəti, 14.06.2016-ci ildə qeydiyyata alınmış GL MMC-nin hüquqi varisidir
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;	Yaranmış filiallar : Yoxdur Ləğv edilmiş filiallar: Nəsimi, Lökbatan, Qusar, Xudat filialları
5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;	Yoxdur
6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;	Emitent şirkətlər qrupuna daxil deyildir

7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri;	“GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli və uzunmüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsdir
8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;	Emitent heç bir xüsusi lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul deyildir
9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər;	Qızılın girov qoyulması müqabilində qısamüddətli lombard kreditlərin verilməsi
10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası;	I rub - 453 nəfər II rub - 449 nəfər III rub – 456 nəfər IV rub - 478 nəfər
11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;	Hesabat dövrünə “GL” ASC-nin Direktoru Əhmədov Camal Kamal oğlu
12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayılıqda sayı;	Hesabat dövrünə fiziki şəxs -1 Quliyev Fərman Eldar oğlu
13. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);	Yoxdur
14. Emitentin səhmdarlarının (payçıların) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat: - yığıncağın keçirilmə tarixi və yeri (ünvan) - Ümumi yığıncaqda qəbul edilmiş qərarlar	03.02.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan cəlb olunmuş vəsait barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16); 19.02.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən “Göranboy” filialının yeni rəhbərinin təyin edilməsi və filialın hüquqi ünvanının dəyişdirilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16); 11.03.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən “Masallı” filialının yeni rəhbərinin təyin edilməsi və filialın hüquqi ünvanının dəyişdirilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16); 11.03.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən “Nəsimi” filialının yeni rəhbərinin təyin edilməsi və filialın hüquqi ünvanının dəyişdirilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16); 11.03.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən “Qara Qarayev” filialının yeni rəhbərinin təyin edilməsi və filialın hüquqi ünvanının dəyişdirilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

12.03.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan cəlb olunmuş vəsait barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

13.03.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan cəlb olunmuş vəsait barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

17.03.2025-ci il tarixdə Yeganə Səhmdarın qərarı: 2024-cü ilin mənfəətindən dividendin ödənilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

14.04.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən cəmiyyətin, illik 15% ilə, nominal dəyəri 1000(bir min)manat, 6000(altı min) ədəd adlı, faizli, sənədsiz, təminatlı emissiya qiymətli kağızların buraxılması barədə(Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

17.04.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən cəmiyyətin direktorunun imza səlahiyyətlərinin müvəqqəti icraya verilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

25.04.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan kreditin alınması barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

01.05.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan cəlb olunmuş vəsait barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

06.05.2025-ci il il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən "Xudat" filialını fəaliyyətinin dayandırılması barədə(Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

15.05.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən cəmiyyətin, illik 15% ilə, nominal dəyəri 1000(bir min) ABŞ dolları, 1000(bir min)ədəd adlı, faizli, sənədsiz, təminatlı emissiya qiymətli kağızların qapalı buraxılması barədə(Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

15.05.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən "Prime Audit and Consulting" MMC şirkəti tərəfindən cəmiyyətin 2024-ci ilin fəaliyyətinin audit olunmuş hesabatının müzakirə olunub təsdiq edilməsi barədə;

20.05.2025-cü il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən cəmiyyətin 2024-cü il üzrə Emitentin illik hesabatının təsdiq edilməsi barədə(Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

22.05.2025-ci il il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən "Qusar" filialını fəaliyyətinin dayandırılması barədə(Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

29.05.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən cəmiyyətin əməkdaşının ali məktəbin təhsil haqqısının ödənilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

03.06.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən cəmiyyətin direktorunun öz xahişi ilə vəzifəsindən azad edilməsi və cəmiyyətə yeni direktorun təyin edilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

13.06.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan cəlb olunmuş vəsait barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

07.07.2025-ci il tarixdə Yeganə Səhmdarın qərarı: 2024-cü ilin mənfəətindən dividendin ödənilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

08.07.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən problemlə kreditlərin ehtiyat hesabında balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

08.07.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən "Gələcəyin mütəxəssislərinə dəstək" proqramı cərcivəsində GL ASC mütəxəssisinin təhsil haqqısının ödənilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

15.07.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan cəlb olunmuş vəsait barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

15.08.2025-cü il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən cəmiyyətin 2025-ci il üzrə Emitentin Yarımillik hesabatının təsdiq edilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

04.09.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan cəlb olunmuş vəsait barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

17.09.2025-ci il tarixdə Yeganə Səhmdarın qərarı: Tovuz-2 filialının yaradılması, ünvanı və rəhbərin təyin edilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

22.09.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən "Gələcəyin mütəxəssislərinə dəstək" proqramı cərcivəsində GL ASC mütəxəssisinin təhsil haqqısının ödənilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

02.10.2025-ci il tarixdə Yeganə Səhmdarın qərarı: Lökbatan filialının fəaliyyətinin dayandırılması barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

03.10.2025-ci il tarixdə Yeganə Səhmdarın qərarı: 2024-cü ilin mənfəətindən dividendin ödənilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

06.10.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən "Gələcəyin mütəxəssislərinə dəstək" proqramı cərcivəsində GL ASC mütəxəssisinin təhsil haqqısının ödənilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);

	08.10.2025-ci il tarixdə Yeganə Səhmdarın Qərarına əsasən banklardan cəlb olunmuş vəsait barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16); 11.10.2025-ci il tarixdə Yeganə Səhmdarın qərarı: Nəsimi filialının fəaliyyətinin dayandırılması barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16); 04.11.2025-ci il tarixli Yeganə Səhmdarın Qərarına əsasən "Gələcəyin mütəxəssislərinə dəstək" programı cərcivəsində GL ASC mütəxəssisinin təhsil haqqısının ödənilməsi barədə (Bakı şəh., Nəsimi r-nu., Salatın Əsgərova k-si, ev 16);
15. Emitentin dövrüyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir): - İnvestisiya qiymətli kağızın növü və forması	Adi Adlı Səhmlər; Faizli, təminatlı, sənədsiz, adlı istiqraz;
- İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi; - İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri; - İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri - Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi; - İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda). -	Adi Adlı Səhmlər: 127(bir yüz iyirmi yeddi) ədəd, hər birinin nominal dəyəri 2005(iki min beş) manat, AZ1002020282; Faizli, təminatlı, sənədsiz, adlı istiqraz: 340(Üç yüz qırx) ədəd, nominal dəyəri 1000(Bir min) manat (AZ2005020287), qeyd.tarixi 24.09.2020, illik 15% ilə; 146(bir yüz qırx altı) ədəd, 1000 (Bir min) manat (AZ2006020286), qeyd.tarixi 24.09.2020, illik 15% ilə; 3381(Üç min üç yüz səksən bir) ədəd, 1000 (Bir min) manat (AZ2007020285), qeyd.tarixi 05.08.2021, illik 15% ilə; 1000 (bir min) ədəd, 1000 (Bir min) ABŞ dolları (AZ2008020284), qeyd.tarixi 05.08.2021, illik 15% ilə; 400(dörd yüz)ədəd, nominal dəyəri 1000 (Bir min)ABŞ dolları, illik 15% ilə, İSİN AZ2009020283, qeyd.tarixi 13.04.2023; 1500(bir min beş yüz)ədəd, nominal dəyəri 1000 (Bir min)ABŞ dolları, illik 15% ilə, İSİN AZ2010020280 qeyd.tarixi 19.07.2023; 1000(bir min)ədəd, nominal dəyəri 1000 (Bir min)ABŞ dolları, illik 15% ilə, İSİN AZ2036020280, qeyd.tarixi 10.06.2025; 660(altı yüz altmış)ədəd, nominal dəyəri 1000 (Bir min)manat, illik 14% ilə, İSİN AZ2011020289 , qeyd.tarixi 28.09.2023; 1156(bir min bir yüz əlli altı)ədəd, nominal dəyəri 1000 (Bir min)manat, illik 13% ilə, İSİN AZ2012020288, qeyd.tarixi 28.09.2023; 399(üç yüz doxsan doqquz)ədəd, nominal dəyəri 1000(Bir min)manat, illik 12% ilə, İSİN AZ2013020287, qeyd.tarixi 28.09.2023;

	200(iki yüz)ədəd, nominal dəyəri 1000(Bir min)manat, illik 12% ilə, İSİN AZ2014020286, qeyd.tarixi 02.11.2023;
	200(iki yüz)ədəd, nominal dəyəri 1 000(Bir min)manat, illik 12% ilə, İSİN AZ2015020285 qeyd.tarixi 02.11.2023;
	200(iki yüz)ədəd, nominal dəyəri 1 000(Bir min)manat, illik 12% ilə, İSİN AZ2016020284 qeyd.tarixi 02.11.2023;
	500 (beş yüz) ədəd, nominal dəyəri 1000(Bir min) Manat, (AZ2017020283), qeyd.tarixi 23.02.2024 illik 12% ilə 27.02.2024;
	500 (beş yüz) ədəd, nominal dəyəri 1000(Bir min) Manat, (AZ2018020282), qeyd.tarixi 08.04.2024, illik 12% ilə ;
	250 (iki yüz əlli) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2019020281), qeyd.tarixi 22.04.2024, illik 12% ilə;
	250 (iki yüz əlli) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2020020288), qeyd.tarixi 22.04.2024, illik 12% ilə ;
	250 (iki yüz əlli) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2021020287), qeyd.tarixi 22.04.2024, illik 12% ilə ;
	150 (bir yüz əlli) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2022020286), qeyd.tarixi 23.04.2024, illik 12% ilə;
	100 (bir yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2023020285), qeyd.tarixi 23.04.2024, illik 12% ilə ;
	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2024020284), qeyd.tarixi 24.07.2024, illik 15% ilə ;
	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2025020283), qeyd.tarixi 24.07.2024, illik 15% ilə ;
	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2026020282), qeyd.tarixi 24.07.2024, illik 15% ilə ;
	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2027020281), qeyd.tarixi 24.07.2024, illik 15% ilə ;
	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2028020280), qeyd.tarixi 09.08.2024, illik 15% ilə ;
	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2029020289), qeyd.tarixi 20.08.2024, illik 15% ilə ;
	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2030020286), qeyd.tarixi 20.08.2024, illik 15% ilə ;
	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2031020285), qeyd.tarixi 27.08.2024, illik 15% ilə ;

	400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2032020284), qeyd.tarixi 27.08.2024, illik 15% ilə ; 400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2033020283), qeyd.tarixi 27.08.2024, illik 15% ilə ; 400(dörd yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2034020282), qeyd.tarixi 17.09.2024, illik 15% ilə ; 200(iki yüz) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2035020281), qeyd.tarixi 26.09.2024, illik 15% ilə ; 2000(iki min) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2037020289), qeyd.tarixi 29.08.2025, illik 15% ilə ; 2000(iki min) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2038020288), qeyd.tarixi 08.10.2025, illik 15% ilə ; 2000(iki min) ədəd, nominal dəyəri 1000 (Bir min) Manat, (AZ2039020287), qeyd.tarixi 14.11.2025, illik 15% ilə ;
- Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir); - İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda)	2025- ci ildə 3 743 000 (üç milyon yeddi yüz qırx üç min manat) AZN dividend ödənilib Bakı Fond Birjası, Bakı şəhəri
16. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar: - Əqdin məbləği; - Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi	Cəlb edilmiş borc müqaviləsi : 1 943 000 (bir milyon doqquz yüz qırx üç min) ABŞ dolları, illik 3%, qalıq: 1 943 000 ABŞ dolları; 1 000 000(bir milyon) ABŞ dolları, illik 7%, Qalıq: 1 000 000(bir milyon) ABŞ dolları; 1 000 000(bir milyon) manat, illik 14.5% ilə, qalıq: 1 000 000 manat; 1 000 000(bir milyon) manat, illik 15% ilə, qalıq: 1 000 000 manat; 2 000 000(iki milyon) manat, illik 15% ilə, qalıq: 2 000 000 manat; 1 000 000 (bir milyon) manat, illik 14.5% ilə, qalıq: 1 000 000 manat; 2 000 000 (iki milyon) manat, illik 15% ilə, qalıq: 2 000 000 manat; 1 000 000(bir milyon) manat, illik 15% ilə, qalıq: 1 000 000 manat;

17. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar: - bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği; - aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.	Yoxdur
18. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;	Azərbaycan Respublikasının "Qiymətli kağızlar bazarı haqqında" Qanununun Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında qanuna uyğun olaraq 26.05.2026-cü il tarixli Yeganə Səhmdarın Qərarına əsasən "GL" ASC 2025-ci il üzrə illik hesabatı təsdiq edilmişdir.
19. hesabatın açıqlanma mənbəyi haqqında məlumat	https://www.cbar.az/meas

"GL" ASC-in Direktoru



Camal Əhmədov

Maliyyə Departamentinin Müdir müavini:

Elçin Məmmədov

“GL” ASC

31 dekabr 2025-ci il tarixində bitən il üzrə

**Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun
Maliyyə Hesabatları və Müstəqil Auditorun Rəyi**

MÜNDƏRİCAT

Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin bəyanı	1
Müstəqil auditorun hesabatı	2-3
Maliyyə hesabatları	•
Maliyyə vəziyyəti haqqında hesabat	4
Mənfəət və ya zərər və sair məcmu gəlirlər haqqında hesabat.....	5
Kapitalda dəyişikliklər haqqında hesabat.....	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatları üzrə qeydlər	8-42

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ**

Aşağıdakı bəyanat, müstəqil auditorun hesabatında göstərilmiş auditorun rəyində olan vəzifələr haqqında müddəalarla birgə oxunmalıdır və "GL" ASC (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə əlaqədar rəhbərlik və müstəqil auditorlar arasında müvafiq vəzifə bölgüsünü əks etdirmək məqsədi daşıyır.

Rəhbərlik Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə fəaliyyətinin nəticələrini, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik:

- Müvafiq mühasibat prinsiplərinin seçilməsi və uyğun olaraq tətbiq edilməsi;
- Məntiqi və məqsəduyğun qərarların və mülahizələrin qəbul edilməsi;
- Hər hansı əhəmiyyətli kənarlaşmaların açıqlanması və maliyyə hesabatlarında izah edilməsi şərti ilə MHBS-nin tələblərinə riayət olunması və;
- Əgər yaxın gələcəkdə, Cəmiyyətin normal şərtlər altında fəaliyyətini davam etdirəcəyi güman edilsə, hesabat tarixinə maliyyə hesabatlarının fəaliyyətin davamlılığı prinsipi əsasında hazırlanmasına görə məsuliyyət daşıyır.

Rəhbərlik həmçinin:

- Cəmiyyətin daxilində səmərəli və yüksək səviyyəli daxili nəzarət sisteminin təşkili, tətbiqi və qorunması;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanması və maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat uçotu sisteminin təşkil olunması;
- Mühasibat uçotunun Azərbaycan Respublikasında qəbul edilmiş qanunvericilik və mühasibat uçotu standartlarına müvafiq qaydada aparılması;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin qorunmasının təmin edilməsi və;
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması üçün məsuliyyət daşıyır.

31 dekabr 2025-ci il tarixində bitən il üzrə maliyyə hesabatları Cəmiyyətin rəhbərliyi tərəfindən 18 fevral 2026-cı il tarixində təsdiq edilmişdir.

Rəhbərlik tərəfindən:

Camal Əhmədov
Direktor



18 fevral 2026-cı il

Elçin Məmmədov
Maliyyə Departamentinin müdir müavini

18 fevral 2026-cı il

MÜSTƏQİL AUDİTORUN HESABATI

“GL” ASC-nin Rəhbərliyinə:

Rəy

Biz “GL” Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə bitən il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizcə, hazırkı maliyyə Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Rəyin bildirilməsi üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin “*Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti*” bölməsində əks etdirilir. Biz Mühəsiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühəsiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Cəmiyyəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi yaxud bundan başqa hər hansı digər real alternativ olmadığı hallar istisna olmaqla, Cəmiyyətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqcılıq və ya səhv nəticəsində yaranan biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

- Saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsas təmin edən audit sübutu əldə edirik. Fırıldaqcılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırladaqcılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənilib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxil nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.
- Maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

Azərbaycan Respublikası, Bakı

18 fevral 2026-cı il

Prime Audit and Consulting
Member firm of PwC



“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)


	Qeyd	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	6	2,630,633	839,423
Məhdudiyyət qoyulmuş pul vəsaitləri	7	-	-
Müştərilərə verilmiş kreditlər və avanslar	8	50,833,662	46,271,740
Əmlak və avadanlıqlar	9	589,845	725,218
Qeyri-maddi aktivlər		4,075	2,250
Mənfəət vergisi aktivləri		1,229,448	691,599
Digər aktivlər	10	4,045,527	3,523,644
Vəsaitin istifadə hüququ	11	1,297,406	505,479
Təxirə salınmış vergi aktivləri	20	432,935	365,476
Cəmi aktivlər		61,063,531	52,924,829
ÖHDƏLİKLƏR			
Müddətli borc öhdəlikləri	12	25,249,183	20,660,515
Buraxılmış qiymətli kağızlar	13	25,992,637	26,180,726
Mənfəət vergisi öhdəliyi		1,809,452	1,409,464
İcarə öhdəlikləri	11	1,311,581	517,854
Digər öhdəliklər	14	3,226,354	1,989,032
Cəmi öhdəliklər		57,589,207	50,757,591
KAPİTAL			
Nizamnamə kapitalı	15	254,635	254,635
Bölüşdürülməmiş mənfəət		3,219,689	1,912,603
Cəmi kapital		3,474,324	2,167,238
Cəmi kapital və öhdəliklər		61,063,531	52,924,829

18 fevral 2026-cı il tarixində Rəhbərlik adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.

Camal Əhmədov
Direktor



Elçin Məmmədov
Maliyyə Departamentinin müdür müavini



“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ SAİR MƏCMU GƏLİR HAQQINDA HESABAT

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeyd	31 dekabr 2025-ci il tarixində bitən il	31 dekabr 2024-cü il tarixində bitən il
Faiz gəlirləri	16	24,349,142	19,485,632
Faiz xərcləri	16	(6,682,571)	(5,452,064)
Xalis faiz gəlirləri		17,666,571	14,033,568
Faiz yaranan aktivlərin dəyərsizləşməsi üzrə ehtiyat	8	(304,205)	(169,627)
Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri		17,362,366	13,863,941
Haqq və komissiya gəlirləri	17	1,240,168	202,158
Haqq və komissiya xərcləri	18	(309,521)	(183,890)
Xarici valyuta əməliyyatları üzrə xalis zərər		(9)	(27)
Digər gəlirlər		1,690	125
Ümumi və inzibati xərclər	19	(11,877,897)	(9,971,439)
Vergidən əvvəlki mənfəət		6,416,797	3,910,868
Mənfəət vergisi xərci	20	(1,366,711)	(875,893)
İl üzrə cəmi mənfəət və sair məcmu gəlirlər		5,050,086	3,034,975

18 fevral 2026-cı il tarixində Rəhbərlik adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.

Camal Əhmədov
Direktor



Elçin Məmmədov
Maliyyə Departamentinin müdir müavini

“GL” ASC

**31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi capital
31 dekabr 2023-cü il tarixinə qalıq	254,635	2,080,508	2,335,142
Ödənilmiş dividendlər	-	(3,105,000)	(3,105,000)
İl üzrə mənfəət və sair məcmu gəlir	-	3,034,975	3,034,975
Ötən illərin mənfəət vergisi xərci	-	(97,880)	(97,880)
31 dekabr 2024-cü il tarixinə qalıq	254,635	1,912,603	2,167,238
Ödənilmiş dividendlər	-	(3,743,000)	(3,743,000)
İl üzrə mənfəət və sair məcmu gəlir	-	5,050,086	5,050,086
31 dekabr 2025-ci il tarixinə qalıq	254,635	3,219,689	3,474,324

18 fevral 2026-cı il tarixində Rəhbərlik adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.

Camal Əhmədov
Direktor



Elçin Məmmədov
Maliyyə Departamentinin müdir müavini

"GL" ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)


	Qeyd	31 dekabr 2025-ci il tarixində bitən il	31 dekabr 2024-cü il tarixində bitən il
Əməliyyat fəaliyyətindən daxil olan pul:			
Əldə edilmiş faizlər		23,922,532	18,930,799
Ödənilmiş faizlər		(6,661,105)	(5,393,059)
Əldə edilmiş haqq və komissiyalar		1,240,168	202,158
Ödənilmiş haqq və komissiyalar		(309,521)	(183,890)
Ödənilmiş işçi xərcləri		(7,452,335)	(6,476,409)
Ödənilmiş icarə xərcləri		(1,416,539)	(1,139,974)
Ödənilmiş reklam xərcləri		(282,376)	(331,192)
Ödənilmiş gəlir vergisi xərci		(1,580,121)	(702,920)
Ödənilmiş administrativ və digər əməliyyat xərcləri		(2,585,264)	(1,766,085)
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri			
		4,875,439	3,139,428
Müştərilərə verilmiş kreditlər və avanslar		(4,383,123)	(6,386,696)
Digər aktivlər		(1,313,810)	(263,985)
Digər öhdəliklər		2,031,049	580,000
Əməliyyat fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri		1,209,555	(2,931,253)
İnvestisiya fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını			
Əsas vəsaitlərin alışı	9	(53,555)	(290,808)
İnvestisiya fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri		(53,555)	(290,808)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını			
Müddətli borc öhdəliklərindən daxilolmalar		17,953,916	12,755,697
Müddətli borc öhdəliklərinin qaytarılması		(13,420,706)	(10,561,084)
Buraxılmış qiymətli kağızlarda xalis artım/(azalma)	13	(155,000)	4,485,000
Ödənilmiş dividend		(3,743,000)	(3,105,000)
Maliyyə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		635,210	3,574,613
Məzənnə fərqlərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri			
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)			
		1,791,210	352,551
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	6	839,423	486,872
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	6	2,630,633	839,423

18 fevral 2026-cı il tarixində Rəhbərlik adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.

Camal Əhmədov
Direktor



Elçin Məmmədov
Maliyyə Departamentinin müdiri müavini



“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

1. Giriş

Cəmiyyət və onun fəaliyyəti

“GL” ASC (“Cəmiyyət”) 2016-cı ildə təsis edilmiş “GL” MMC-nin hüquqi varisi kimi təsis edilmişdir. Cəmiyyət fiziki şəxslərə lombard krediti verməklə məşğuldur.

Hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.04.2017-ci il tarixli fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hazırda ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən 43 filialı vardır.

Cəmiyyətin hüquqi ünvanı aşağıdakı kimidir:

Bakı şəhəri, Nəsimi rayonu, Salatin Əsgərova, ev 161.

Cəmiyyət səhmdarlarının nizamnamə kapitalındakı səhmləri aşağıdakı kimi müəyyən olunmuşdur:

Təsisçi	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Quliyev Fərman Eldar oğlu	100%	100%

2. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası. Neft ixrac edən bir ölkə kimi və neftin dövlət büdcəsinin həcmi, eləcə də dəyəri etibarı ilə əsas paya sahib olduğu üçün Azərbaycan iqtisadiyyatı neftin dəyərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu səbəbdən sözügedən sahənin qiymətlərində yaranan fərqlər iqtisadiyyat üzərində böyük təsirə malikdir və neftin dəyərindəki kəskin dəyişikliklər valyuta dəyərdəndüşməsi, iqtisadiyyat və sənaye sahələrinin inkişafında ləngimələr, həmçinin pul vəsaitlərinin dövriyyəsində yaranan qeyri-sabitlik kimi bu və ya digər makro-iqtisadi faktorların mövcudluğuna gətirib çıxarır.

Şirkətin fəaliyyəti Azərbaycan Respublikasında həyata keçirilir. Şirkət inkişaf etməkdə olan bazarın xüsusiyyətlərini əks etdirən Azərbaycanın iqtisadi və maliyyə bazarları ilə qarşılıqlı fəaliyyət göstərir. Hüquq, vergi və tənzimləyici strukturlar daimi inkişafdadır, bununla belə mütəmadi olaraq yeni şərtlərə dəyişikliklərə məruz qalırlar, bu isə öz növbəsində digər hüquqi və maliyyə çətinlikləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin üzləşdiyi problemləri daha da gücləndirir.

Azərbaycan iqtisadiyyatı həmçinin beynəlxalq enerji qiymətləri səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Xam neftin qiyməti ilin birinci yarısında təchizat ilə bağlı çətinliklər səbəbindən artmış, lakin ilin ikinci yarısından etibarən mümkün iqtisadi tənəzzüllə bağlı çətinliklər tələbi azaldığından neft qiymətləri ümumilikdə azalmışdır. “Brent” markalı neftin spot qiyməti 2024-cü ildə 1 barel üçün orta hesabla 100 ABŞ dolları təşkil etmişdir. Yüksək neft qiymətləri ölkənin iqtisadi inkişafını dəstəkləmişdir.

ÜDM 2024-cü illə müqayisədə 2025-ci ildə 1.4% artaraq 129.1 milyard AZN-ə (75.9 milyard ABŞ dolları) çatmışdır. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2025-ci il ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi təqribən 49.42 milyard ABŞ dollarına çatmışdır. Bu məbləğin 25,04 milyard ABŞ dolları ixrac olunan məhsulların, 24.38 milyard ABŞ dolları isə idxal olunan məhsulların payına düşmüşdür.

Hökumət Azərbaycan manatının sabitliyi ilə bağlı monetar siyasətini davam etdirmiş, həmçinin ayrılmış valyuta resursları Azərbaycan manatını sabitləşdirmişdir. Bu siyasət makroiqtisadi sabitliyin qorunması məqsədi ilə 2025-ci il ərzində davam etdirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövr ərzində yenidən maliyyələşdirmə dərəcəsini bir neçə dəfə dəyişdirmiş və sabit artımı ilə dərəcələr 6.75%-7.25% arasında olmuşdur.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

2015-2016-cı illərdə Azərbaycan manatının dəyərdən düşməsi biznes mühitində ciddi qeyri-müəyyənliklərə səbəb olmuşdur. Bu səbəbdən hökumət son 5 ildə sabit məzənnəni qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Nəticədə, neftin dünya bazarındakı qeyri-sabit qiyməti yerli valyutaya təsir göstərməmiş, eləcə də biznes mühitində qeyri-müəyyənlik artmamışdır. COVID-19 koronavirus pandemiyası 2020-ci ildə müəssisələrə əhəmiyyətli dərəcədə təsir göstərmişdir, lakin hökumətin uğurlu peyvənd kampaniyasından sonra müəssisələrin əksəriyyəti 2021-ci və 2022-ci ilin birinci yarısında davamlı olaraq öz normal fəaliyyətinə qayıtmışdılar. Qarabağ regionunda atəşkəs razılaşmasının davam etməsi biznes mühitini də müsbət təsir göstərir, çünki investisiyaların cəlb edilməsi və işğaldan azad edilmiş ərazilərin inkişafı üçün hökumət tərəfindən həyata keçirilən bir sıra layihələr mövcuddur.

2025-ci ilin dekabr ayında Azərbaycanda illik inflyasiya dərəcəsi 5.2% təşkil etmişdir. 2024-cü ilin dekabr ayında illik inflyasiya 4.9% təşkil etmişdir.

Beynəlxalq kredit reyting agentlikləri mütəmadi olaraq Azərbaycan Respublikasının kredit reytingini qiymətləndirirlər. “Fitch” və “S&P” Azərbaycan Respublikasının reytingini “BBB-” olaraq qiymətləndirmişdir. “Moody’s Investors Service”, ölkə üçün “Ba1” kredit reytingini təyin etmişdir.

Yuxarıda təsvir olunan hadisələr və şərtlər təşkilatların əvvəllər qarşılaşmadığı müxtəlif qeyrimüəyyənliklər və risklər yaratmışdır. Yuxarıda göstərilən hadisələr Cəmiyyətin 31 dekabr 2025-ci il tarixində başa çatmış il və sonrakı dövrdə maliyyə nəticələrinə əhəmiyyətli təsir göstərmişdir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

3. Əsas uçot prinsiplərinin xülasəsi

Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları

Hazırkı maliyyə hesabatları maliyyə alətlərini ilkin olaraq ədalətli dəyerdə tanımaqla, Maliyyə Hesabatı Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq ilkin dəyər metoduna əsasən hazırlanmışdır. Bu maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasətləri aşağıda göstərilir. 01 yanvar 2018-ci il tarixindən 9 sayılı MHBS və 15 sayılı MHBS-yə keçidlə əlaqədar olaraq uçot siyasətində baş verən dəyişikliklərdən başqa, həmin uçot siyasəti başqa cür göstərilmədiyi hallarda, təqdim edilən bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir.

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları

Ədalətli dəyər qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən aktiv satmaq üçün alınacaq və öhdəliyi ötürərkən ödəniləcək dəyərdir. Ədalətli dəyər ən yaxşı olaraq fəal bazarda alınıb satıla bilən qiymət ilə təsdiqlənir. Fəal bazar qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və həcmdə həyata keçirildiyi bazardır.

Fəal bazarda alınıb satılan maliyyə alətlərinin ədalətli dəyəri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərə və maliyyə alətlərinin sayına hasili nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövrü müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılınması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelərin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

Fəal bazarda alınıb-satılmayan digər maliyyə aktivləri və öhdəlikləri üzrə portfel mövcud bazar şəraitində qiymətləndirmə tarixinə bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən müəyyən riskin qəbul edilməsi üçün xalis uzun müvqenin (yəni, aktivin) satılması və ya müəyyən riskin qəbul edilməsi üçün xalis qısa müvqenin (yəni, öhdəliyin) ötürülməsi məqsədilə əldə edilə biləcək qiymət əsasında maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupunun ədalətli dəyərində qiymətləndirilir. Bu, dövrü olaraq ədalətli dəyerdə qeydə alınan aktivlərə o şərtlə tətbiq edilir ki, Cəmiyyət (a) müəssisənin risklərin idarə edilməsi və ya investisiya strategiyasına uyğun olaraq məruz qaldığı müəyyən bazar riski (və ya risklərinə) və ya müəyyən kontragentin kredit riskinə əsasən maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupunu idarə edir; (b) həmin prinsipə əsasən maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupu haqqında məlumatı müəssisənin baş rəhbərliyinə təqdim edir; və (c) bazar riskləri, o cümlədən müəssisənin maliyyə aktivləri və maliyyə öhdəlikləri ilə əlaqədar məruz qaldığı müəyyən bazar riskinin (və ya risklərinin) müddəti əsasən eyni olur.

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyərinə əsaslanan modellərdən istifadə edilir. Ədalətli dəyərin qiymətləndirilməsi nəticələri aşağıda göstəriləndiyi kimi ədalətli dəyər iyerarxiyasının səviyələrinə görə təhlil edilir: (i) 1-ci Səviyyəyə oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzəliş edilməyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayısı ilə (yəni, qiymətlər əsasında hesablananlar) müşahidə edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir (iii) 3-cü Səviyyəyə aid olan qiymətləndirmələr yalnız müşahidə oluna bilən bazar məlumatlarına əsaslanmır (yəni, qiymətləndirmə üçün əhəmiyyətli həcmdə müşahidə oluna bilməyən ilkin məlumatlar tələb edilir). Ədalətli dəyər iyerarxiyasının səviyyələri arasında köçürmələr hesabat dövrünün sonunda baş vermiş hesab edilir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

Amortizasiya olunmuş dəyər (AD) əsas məbləğ üzrə ödənişlərin çıxılmasından və hesablanmış faizlərin əlavə edilməsindən, maliyyə aktivləri üçün isə gözlənilən kredit zərərləri üzrə ehtiyatın çıxılmasından sonra maliyyə alətinin ilkin tanınma zamanı qeydə alınan dəyəridir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər-hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya edilmiş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatın müvafiq maddələrinin balans dəyərinə daxil edilir.

Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi gələcək pul ödənişləri və ya daxilolmalarını (kreditlər üzrə gələcək zərərlər istisna olmaqla) maliyyə alətinin fəaliyyət müddəti və ya daha qısa müddət ərzində maliyyə alətinin ümumi balans dəyərinə diskontlaşdırılan dərəcədir.

Maliyyə alətlərinin ilkin tanınması

MZƏD kateqoriyasında ölçülən maliyyə alətləri ilkin olaraq ədalətli dəyərle tanınır. Bütün digər maliyyə alətləri əməliyyat xərcləri də daxil olmaqla, ilkin olaraq ədalətli dəyərle tanınır. İlkin tanınma zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə təsdiqlənir. İlkin tanınma zamanı gəlir və ya zərər yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Əməliyyat qiyməti eyni maliyyə aləti ilə aparılan digər müşahidə oluna bilən cari bazar əməliyyatları və ya əsas məlumat kimi yalnız müşahidə edilə bilən bazarların məlumatlarını istifadə edən qiymətləndirmə modeli ilə təsdiqlənir. İlkin tanınmadan sonra amortizasiya olunmuş dəyərle qiymətləndirilən maliyyə aktivləri və ədalətli dəyərin dəyişməsi sair məcmu gəlirə aid edilən (“DMGƏD”) borc alətlərinə investisiyalar üzrə gözlənilən kredit zərərləri üçün ehtiyat tanınır və bu da aktivin ilkin tanınmasından dərhal sonra zərərin tanınması ilə nəticələnir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxf çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları (“standart şərtlər” əsasında alış və satışlar), Cəmiyyətin maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar Cəmiyyətin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduğu halda tanınır.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrdə qiymətləndirilməsi: qiymətləndirmə kateqoriyaları

Cəmiyyət maliyyə aktivlərini amortizasiya olunmuş dəyərle təsnifləşdirir və ölçür. Borc maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrdə ölçülməsi: (i) müvafiq aktivlər portfelinin idarə olunması üçün Cəmiyyətin biznes modelindən və (ii) aktiv üzrə pul axınlarının xüsusiyyətindən asılıdır.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrdə qiymətləndirilməsi: biznes model

Biznes model Cəmiyyətin nağd pul axınları əldə etməsi məqsədilə portfelin idarə edilməsi üçün istifadə etdiyi metodu əks etdirir və Cəmiyyətin məqsədinin: (i) aktivlərdən yalnız müqavilə üzrə nağd pul axınlarının əldə edilməsi (“müqavilə üzrə nağd pul axınlarının əldə edilməsi üçün aktivin saxlanması”) və ya (ii) müqavilədə nəzərdə tutulan və aktivlərin satışından yaranan nağd pul axınlarının əldə edilməsi (“müqavilə üzrə nağd pul axınlarının əldə edilməsi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanması”) olub-olmadığını müəyyən edir. (i) və (ii) bəndlər tətbiq edilmədikdə, maliyyə aktivləri “digər” biznes modellərə aid edilir və MZƏD kateqoriyasında ölçülür.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Biznes model qiymətləndirmə tarixində mövcud olan portfel üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün Cəmiyyətin həyata keçirməyi planlaşdırdığı fəaliyyətə dair bütün müvafiq sübutlar əsasında aktivlər qrupu (portfel səviyyəsində) üçün müəyyən edilir. Biznes modelin müəyyən edilməsi zamanı Cəmiyyətin nəzərə aldığı amillərə portfelin məqsədi və tərkibi, müvafiq aktivlər üzrə pul axınlarının əldə edilməsi ilə bağlı keçmiş təcrübə, risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə yanaşmalar və aktivlər üzrə gəlirliliyin qiymətləndirilməsi üsulları daxildir. Cəmiyyətin öz maliyyə aktivləri üçün biznes modellərin müəyyən edilməsi zamanı istifadə etdiyi əsas mülahizələr Qeyd 4-də göstərilir.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrdə qiymətləndirilməsi: pul axınlarının xüsusiyyətləri

Biznes model müqavilə üzrə pul axınlarının əldə edilməsi və ya maliyyə aktivlərinin satılması üçün saxlanılmasını nəzərdə tutduqda, Cəmiyyət pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığını qiymətləndirir (YƏMFÖ təhlili).

Müqavilə şərtləri əsas kredit sazişinin şərtlərinə uyğun olmayan riskə və ya dəyişkənliyə məruz qalmanı nəzərdə tutduqda, müvafiq maliyyə aktivləri MZƏD kateqoriyasında təsnifləşdirilir və qiymətləndirilir. YƏMFÖ təhlili aktivin ilkin tanınması zamanı həyata keçirilir və sonradan yenidən qiymətləndirilmir. Cəmiyyətin öz maliyyə aktivləri üçün YƏMFÖ təhlili həyata keçirdiyi zaman istifadə etdiyi əsas mülahizələr Qeyd 4-də göstərilir.

Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi

Maliyyə aktivlərinin idarə edilməsi üzrə biznes model tam dəyişdirildikdə, bütün maliyyə alətləri yenidən təsnifləşdirilir. Aktivlərin yenidən təsnifləşdirilməsi perspektiv qaydada – biznes modeldəki dəyişiklikdən sonrakı ilk hesabat dövrünün əvvəlindən tətbiq edilir.

Maliyyə aktivlərinin dəyərsizləşməsi: gözlənilən kredit zərərləri üzrə ehtiyat

Cəmiyyət amortizasiya olunmuş dəyərə dəyişən borc alətləri üzrə gözlənilən kredit zərərlərini (GKZ) proqnozlar əsasında qiymətləndirir. Cəmiyyət hər bir hesabat tarixində gözlənilən kredit zərərlərini qiymətləndirir və kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatı tanıyır. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi aşağıdakıları özündə əks etdirir: (i) bir sıra mümkün nəticələrin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş obyektiv və ehtimal ilə ölçülmüş məbləğ, (ii) pulun zaman dəyəri və (iii) hesabat tarixində keçmiş hadisələr, cari şərtlər və proqnozlaşdırılan gələcək iqtisadi vəziyyət haqqında artıq xərc çəkmədən və ya çalışmadan əldə edilə bilən əsaslandırılmış və təsdiqlənmiş məlumat. Amortizasiya olunmuş dəyərə dəyişən borc alətləri gözlənilən kredit zərərləri üzrə ehtiyat çıxılmaqla, maliyyə vəziyyəti haqqında hesabatda göstərilir.

Cəmiyyət maliyyə aktivlərinin ilkin tanınmasından etibarən kredit keyfiyyətindəki dəyişikliklərə əsaslanaraq üç mərhələli dəyərsizləşmə modeli tətbiq edir. İlkin tanınma zamanı dəyərsizləşməmiş maliyyə aləti 1-ci Mərhələyə təsnifləşdirilir. 1-ci Mərhələdə maliyyə aktivləri üzrə gözlənilən kredit zərərləri növbəti 12 ay ərzində və ya müqavilədə nəzərdə tutulan ödəniş tarixinə qədər (12 ay bitənə qədər) baş verə bilən defolt hadisələri nəticəsində yaranmış bütöv müddət üçün gözlənilən kredit zərərləri ("12 aylıq gözlənilən kredit zərəri") məbləğində qiymətləndirilir. Cəmiyyət ilkin tanınma vaxtından etibarən kredit riskində əhəmiyyətli dərəcədə artımın ("KRƏA") baş verdiyini müəyyən edərsə, aktiv 2-ci Mərhələyə köçürülür və həmin aktiv üzrə gözlənilən kredit zərərləri bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında, yəni müqavilədə göstərilən ödəmə tarixinə qədər, lakin gözlənilən hər hansı qabaqcadan ödənişləri nəzərə almaqla ("bütöv müddət üçün gözlənilən kredit zərərləri") qiymətləndirilir. Kredit riskində əhəmiyyətli dərəcədə artımın baş verməsinin Cəmiyyət tərəfindən müəyyən edilməsi qaydası Qeyd 20-də təqdim edilir. Cəmiyyət maliyyə aktivinin dəyərsizləşməsinə müəyyən edərsə aktiv 3-cü Mərhələyə köçürülür və həmin aktiv üzrə gözlənilən kredit zərərləri bütöv müddət üçün gözlənilən kredit zərərləri kimi qiymətləndirilir. Dəyərsizləşmiş aktivlərin və defolt hadisəsinin Cəmiyyət tərəfindən müəyyən edilməsi qaydası Qeyd 20-də izah edilir. Həmin Qeyddə gözlənilən kredit zərərlərinin qiymətləndirilməsində istifadə edilən ilkin məlumatlar, fərziyyələr və hesablama üsulları haqqında məlumat, eləcə də Cəmiyyət tərəfindən proqnoz məlumatlarının gözlənilən kredit zərərləri modellərinə daxil edilməsi qaydası göstərilir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Maliyyə aktivlərinin tanınmasının dayandırılması

Cəmiyyət aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Cəmiyyət maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda.

Qarşı tərəf satışa məhdudiyyətlər qoymadan aktiv tam olaraq əlaqəli olmayan üçüncü tərəfə satmaq imkanına malik olmadıqda nəzarəti özündə saxlayır.

Maliyyə öhdəliklərinin qiymətləndirilmə kateqoriyaları

Maliyyə öhdəlikləri sonradan amortizasiya olunmuş dəyərlə ölçülür.

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması

Maliyyə öhdəliyinin tanınması öhdəlik icra edildiyi halda dayandırılır (yəni, müqavilədə göstərilən öhdəlik yerinə yetirildikdə, ləğv edildikdə və ya icra müddəti başa çatdıqda).

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin cüzi dəyişməsi kimi riskə məruz qalan qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, ilkin ödəniş müddəti üç aydan az olan banklararası depozitlər daxildir. Verilmə tarixində istifadəsi üç aydan çox müddətə məhdudiyyət qoyulmuş vəsaitlər maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarda pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakı səbəblərə görə amortizasiya olunmuş dəyərlə qeydə alınır: (i) müqavilə üzrə nağd pul axınlarını əldə etmək məqsədilə saxlanılır və həmin nağd pul axınları yalnız əsas borc və faiz ödənişlərindən ibarətdir, və (ii) MZƏD kateqoriyasında qiymətləndirilmir.

Cəmiyyətin mülkiyyətinə keçmiş girov

Cəmiyyətin mülkiyyətinə keçmiş girov vaxtı keçmiş kreditlərlə bağlı Cəmiyyət tərəfindən əldə edilmiş maliyyə və qeyri-maliyyə aktivlərindən ibarətdir. Bu aktivlər əldə edildiyi zaman ilkin olaraq ədalətli dəyerdə tanınır və aktivlərin növündən və Cəmiyyətin həmin aktivləri istifadə etmək niyyətindən asılı olaraq əsas vəsaitlər, digər maliyyə aktivləri, investisiya mülkiyyəti və sair aktivlərin tərkibində mal-material ehtiyatlarına daxil edilir və sonradan belə aktivlər üzrə uçot siyasətlərinə uyğun olaraq yenidən qiymətləndirilir və uçota alınır.

Əmlak və avadanlıqlar

Əmlak hər hansı yığılmış köhnəlmə və ehtiyac yaranarsa dəyərsizləşmə üzrə zərərlər çıxılmaqla, ilkin dəyerdə uçota alınır.

Kiçik həcmli təmir və gündəlik texniki xidmət xərcləri çəkildiyi dövrdə xərcə silinir. Əmlak və avadanlıqların əsas hissələrinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan silinir.

Rəhbərlik hər bir hesabat dövrünün sonunda əmlak və avadanlıqlar üzrə dəyərsizləşmə əlamətlərinin mövcudluğunu qiymətləndirir. Əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpa dəyərini təxmin edir. Aktivin bərpa dəyəri onun satış üzrə məsrəfləri çıxılmaqla ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. Aktivin balans dəyəri onun bərpa dəyərində qədər azaldılır və dəyərsizləşmə üzrə zərər il üzrə mənfəət və ya zərərdə tanınır. Aktivin satışı üzrə məsrəflər çıxılmaqla, onun istifadə dəyəri və ya ədalətli dəyərini müəyyən etmək üçün istifadə edilmiş təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki illərdə tanınmış dəyərsizləşmə üzrə zərər ləğv edilir.

Əmlak və avadanlıqların silinməsindən yaranan mənfəət və ya zərər gəlirin məbləği ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və il üzrə mənfəət və ya zərərdə (digər əməliyyat gəlirləri və xərcləri kimi) tanınır.

Köhnəlmə

Əmlak və avadanlıqlar üzrə köhnəlmə düz xətt metoduna, yəni əsas vəsaitlərin aşağıda göstərilən təxmini faydalı istifadə müddəti ərzində aktivlərin ilkin dəyərini və ya yenidən qiymətləndirilmiş dəyərini onların qalıq dəyərində azaltmaqla hesablanır:

	<u>Faydalı istifadə müddəti</u>
Mebel və ofis ləvazimatları	5 il
Kompüter və rabitə avadanlıqları	5 il
Nəqliyyat vasitələri	10 il

Aktiv faydalı istifadə müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər cıxıldıqdan sonra, Cəmiyyət tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbləğ aktivin qalıq dəyərindədir. Cəmiyyət aktivini onun fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözlədikdə, aktivin qalıq dəyəri sıfıra bərabər olur. Aktivlərin qalıq dəyəri və faydalı istifadə müddəti hər hesabat dövrünün sonunda nəzərdən keçirilir və lazım olduqda dəyişdirilir.

Müddətli borc öhdəlikləri

Müddətli borc öhdəliklərinə rezident və qeyri-rezident banklardan, eləcə də digər maliyyə institutlarından müəyyən edilmiş ödəmə müddətləri və sabit faiz dərəcəsi ilə cəlb edilmiş kreditlər daxildir. Müddətli borc öhdəlikləri ilkin tanınmadan sonra amortizasiya olunmuş dəyərdə qeydə alınır.

Buraxılmış qiymətli kağızlar

Buraxılmış qiymətli kağızlara Cəmiyyət tərəfindən emissiya edilmiş korporativ istiqrazlar və səhmlər daxildir.

Mənfəət vergisi

Hazırkı maliyyə hesabatlarında əks etdirilən mənfəət vergisi Azərbaycan Respublikasının qüvvədə olan və ya hesabat dövrünün sonuna qüvvəyə minmiş qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və bu və ya digər dövrdə vergi təsiri bilavasitə sair məcmu gəlirlərdə qeydə alınan əməliyyatlar istisna olmaqla, məcmu gəlirlərdə qeydə alınır.

Cari mənfəət vergisi cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mənfəət ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilərin inzibati və əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi öhdəlik metodundan istifadə etməklə, aktiv və öhdəliklərin vergi bazası və maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün onların balans dəyəri arasında yaranan keçmiş illərin vergi zərəri və bütün müvəqqəti fərqlər üçün hesablanır. İlkən uçot zamanı istisna hal olaraq, əgər əməliyyat maliyyə mənfəəti və vergiyə cəlb edilən mənfəətə təsir göstərmirsə, aktiv və öhdəliyin ilkin qeydə alınması nəticəsində yaranan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi hesablanmır (biznes birləşməsi halları istisna olmaqla). Təxirə salınmış vergi qalıqları, qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müvəqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illərdən yığılmış vergi zərərlərinin istifadə ediləcəyi dövrdə tətbiq edilməli vergi dərəcələrindən istifadə etməklə hesablanır. Gəlirdən çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivləri və keçmiş illərin vergi zərərləri müvəqqəti fərqlərin geri qaytarılması, kifayət qədər vergi tutulan gələcək gəlirlərin yaranması və bu gəlirlər üzrə çıxılmaların istifadə edilməsi ehtimalını nəzərə alaraq tanınır.

Qeyri-müəyyən vergi mövqeləri

Cəmiyyətin qeyri-müəyyən vergi mövqeləri rəhbərlik tərəfindən hər bir hesabat dövrünün sonunda yenidən qiymətləndirilir. Rəhbərlik Cəmiyyətin vergi mövqeyinə vergi orqanları tərəfindən etiraz edildiyi halda, əlavə vergi öhdəliklərinin yaranmasını ehtimal etdikdə, vergi öhdəlikləri nəzərə alınmır. Bu cür

qiymətləndirmə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi qanunvericiliyinin təfsirinə və bu məsələlərə dair hər hansı məhkəmə və ya digər qurumların məlum qərarlarına əsasən aparılır. Mənfəət vergisi istisna olmaqla, cərimələr, penyalər və vergilər üzrə öhdəliklər hesabat dövrünün sonunda öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan xərclərə dair rəhbərliyin ən yaxşı təxminləri əsasında uçota alınır.

Gəlir və xərclərin uçotu

Bütün borc alətləri üzrə faiz gəlirləri və xərcləri effektiv faiz metoduna əsasən hesablama metodu ilə mənfəət və ya zərərdə qeydə alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, sövdələşmə xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərəcəsinə aid olan komissiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zamanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin fəzalaşdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar alınmış və ya ödənilmiş komissiya haqları daxildir.

Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Cəmiyyət tərəfindən alınmış komissiya haqları, Cəmiyyətin xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal edildikdə və kreditin verilməsindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırmadıqda effektiv faiz dərəcəsinin tərkib hissəsi hesab edilir.

Faiz gəlirləri dəyərsizləşmiş maliyyə aktivləri (3-cü Mərhələ) istisna olmaqla, maliyyə aktivlərinin ümumi balans dəyərinə effektiv faiz dərəcəsinə tətbiq etməklə hesablanır. Belə aktivlər üzrə faiz gəlirini hesablayarkən dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, aktivin amortizasiya olunmuş dəyərinə effektiv faiz dərəcəsi tətbiq edilir.

Haqq və komissiya gəlirləri

Haqq və komissiya gəlirləri müştərinin Cəmiyyət tərəfindən göstərilən xidmətlərin faydasını eyni anda qəbul və istifadə etdiyi müəyyən dövr ərzində düz xətt metodu ilə tanınır. Belə gəlirlərə zamanət məktubları üzrə haqq və komissiyalar daxildir.

Sair haqq və komissiya gəlirləri Cəmiyyət öz icra öhdəliyini yerinə yetirdiyi anda, adətən müvafiq əməliyyatı həyata keçirdikdən sonra tanınır. Alınmış və ya alınacaq haqq və komissiya məbləği fərqli icra öhdəlikləri kimi müəyyən edilmiş xidmətlər üzrə əməliyyat qiymətini əks etdirir.

Xarici valyutanın çevrilməsi

Cəmiyyətin əməliyyat valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Cəmiyyətin funksional və təqdimat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır (“AZN”).

Monetar aktiv və öhdəliklər Mərkəzi Bankın müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən Cəmiyyətin əməliyyat valyutasına çevrilir. Belə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və monetar aktiv və öhdəliklərin Mərkəzi Bankın ilin sonuna müəyyən etdiyi rəsmi məzənnə ilə Cəmiyyətin əməliyyat valyutasına çevrilməsi nəticəsində yaranan gəlir və zərər il üzrə mənfəət və ya zərərdə (məzənnə fərqi üzrə zərər çıxılmaqla gəlir kimi) tanınır. İlin sonuna qüvvədə olan məzənnə ilə çevrilmə ilkin dəyərle qiymətləndirilən qeyri-monetar maddələrə tətbiq edilmir. Xarici valyutada olan və ədalətli dəyərle qiymətləndirilən qeyri-monetar maddələr, o cümlədən səhm investisiyaları ədalətli dəyərin müəyyən edildiyi tarixə qüvvədə olan məzənnələrdən istifadə etməklə əməliyyat valyutasına çevrilir. Məzənnə dəyişikliklərinin pay qiymətli kağızların ədalətli dəyərinə təsiri ədalətli dəyərin dəyişməsindən yaranan gəlir və ya zərərin bir hissəsi kimi əks etdirilir.

31 dekabr 2025-ci il tarixinə ABŞ dolları ilə ifadə olunmuş xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan rəsmi valyuta məzənnələri aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.7000 AZN (2024: 1 ABŞ dolları = 1.7000 AZN).

İşçi heyəti ilə bağlı xərclər və müvafiq ayırmalar

Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, ezamiyyə, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər və mükafatlar Cəmiyyətin işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Cəmiyyətin yerli qanunvericiliklə müəyyən edilmiş ödənişlərdən başqa pensiya və analogi ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadan yaranan öhdəliyi yoxdur.

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları

Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli dəyərdə və ya amortizasiya edilmiş dəyərdə qeydə alınır.

Müştərilərə verilmiş kreditlər və avanslar

Müştərilərə verilmiş kreditlər və avanslar amortizasiya olunmuş dəyərle qeydə alınmış və dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə (“zərər hadisəsi”) nəticəsində yarandıqda və bu zərər hadisəsi maliyyə aktivini və ya maliyyə aktivləri qrupu üzrə daxil olacaq pul axınlarının məbləğinə və vaxtına etibarlı şəkildə təxmin edilə bilən təsir göstərdikdə mənfəət və ya zərərdə tanınmışdır. Cəmiyyət əhəmiyyətli olub-olmamasından asılı olmayaraq, fərdi şəkildə qiymətləndirilən maliyyə aktivinin dəyərsizləşməsinə dair obyektiv sübutun olmadığı qənaətinə gəldikdə, həmin aktiv analogi kredit riski xüsusiyyətlərinə malik olan maliyyə aktivləri qrupuna daxil etmiş və onların dəyərsizləşməsinə məcmu şəkildə təhlil etmişdir.

Maliyyə aktivinin dəyərsizləşməsinə müəyyən edərək Cəmiyyətin nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçməsi statusu və hər hansı girov təminatının realizasiya oluna bilməsidir. Kredit üzrə zərərin baş verməsinə dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas meyarlar aşağıda göstərilir:

- hər-hansı ödənişin gecikdirilməsi və bu zaman gecikdirilmiş ödənişin hesablaşma sistemlərindəki gecikmə ilə izah edilə bilməməsi;
- borcalanın əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Cəmiyyətin borcalan haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi;
- borcalanın müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi;
- borcalana təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya
- girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Kredit zərərinin məcmu şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri kredit riski üzrə oxşar xüsusiyyətlərə görə qruplaşdırılmışdır. Həmin xüsusiyyətlər qiymətləndirilən aktivlərin müqavilə şərtlərinə əsasən borcalanların ödəmə qabiliyyətini təsdiqləmişdir ki, bu da belə aktivlərlə bağlı gələcək pul vəsaitlərinin təxmin edilməsi üçün uyğun olmuşdur.

Kredit zərəri məcmu şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupundakı pul vəsaitlərinin gələcək hərəkəti, həmin aktivlərlə bağlı müqavilə üzrə pul vəsaitlərinin hərəkətinə, keçmişdə baş vermiş zərər halları nəticəsində yaranacaq vaxtı keçmiş borcların həcminə dair rəhbərlikdə mövcud olan statistikaya və vaxtı keçmiş borcların geri qaytarılması nailiyyətinə əsasən müəyyən edilmişdir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin təsirini əks etdirmək və cari dövrdə mövcud olmayan keçmiş hadisələrin təsirini aradan qaldırmaq məqsədilə, keçmiş illərin statistikasını müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənmişdir.

Amortizasiya edilmiş dəyərlə əks etdirilən dəyərsizləşmiş maliyyə aktivləri ilə bağlı şərtlərə yenidən baxıldıqda və ya bu şərtlər borcalanın və ya emitentin maliyyə vəziyyətindəki çətinliklərə görə dəyişdikdə, dəyərsizləşmə şərtlərinin dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsasən ölçülmüşdür. Şərtlərinə yenidən baxılmış aktivin tanınmasının dayandırılması zamanı risk və faydalar əhəmiyyətli dərəcədə dəyişdikdə, yeni aktiv ədalətli dəyərlə tanınmışdır. Bu, adətən ilkin və yeni gözlənilən nağd pul axınlarının cari dəyərləri arasındakı fərq əhəmiyyətli olduqda müşahidə olunmuşdur.

Aktivin balans dəyərini effektiv faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla) bərabərləşdirmək üçün aktivlər üçün dəyərsizləşmə üzrə zərərlər ehtiyat hesablarında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivləri üzrə təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyərini hesablanması girovun alınması və satılması ilə bağlı məsrəflər çıxılmaqla, girov nəticəsində yaranan bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətinə əks etdirir.

Kredit üzrə zərərin məbləği sonrakı dövrdə baş vermiş hadisəyə görə azaldıqda və həmin azalma obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş vermiş hadisəyə (məsələn, borcalanın kredit reytinginin artması kimi) aid edildikdə əvvəl qeydə alınmış dəyərsizləşmə zərəri il üzrə mənfəət və ya zərər hesabına yaradılmış ehtiyata düzəliş etməklə qaytarılmışdır.

Aktivlər qaytarıla bilmədikdə, onlar aktivin və ya onun hissəsinin bərpa olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və zərərin məbləğinin müəyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinmişdir. Əvvəllər silinmiş məbləğlərin qaytarılması il üzrə mənfəət və ya zərərdə dəyərsizləşmə üzrə zərərin azaldılması kimi uçota alınmışdır.

Faiz gəlir və xərclərinin uçotu

Bütün borc alətləri üzrə faiz gəlirləri və xərcləri effektiv faiz metoduna əsasən hesablama metodu ilə qeydə alınır. Bu metoda əsasən faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, sövdələşmə xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərəcəsinə aid olan komissiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zamanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin razılaşdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar alınmış və ya ödənilmiş komissiya haqları daxildir. Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Cəmiyyət tərəfindən alınmış komissiya haqları, Cəmiyyətin xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal edildikdə və kreditin verilməsindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırmadıqda effektiv faiz dərəcəsinin tərkib hissəsi hesab edilir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Kreditlərin və digər borc alətlərinin vaxtında qaytarılması ilə bağlı şübhə yarandıqda, onlar bərpa edilə bilən dəyərə qədər azaldılır və dəyərsizləşməni müəyyən etmək üçün gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması zamanı istifadə edilən effektiv faiz dərəcəsi əsasında faiz gəlirləri hesablanır.

Bütün digər komissiya gəlirləri və sair gəlirlər adətən tamamlanma dərəcəsindən asılı olaraq hesablama metodu ilə qeydə alınır. Tamamlanma dərəcəsi faktiki göstərilmiş xidmətlərin ümumi göstərilməli olan xidmətlərə nisbəti kimi müəyyən edilir.

4. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr

Cəmiyyət maliyyə hesabatlarında göstərilən məbləğlərə və aktiv və öhdəliklərin balans dəyərində növbəti maliyyə ili ərzində təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və təxminlər irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi

Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi müvafiq metodologiya, modellər və ilkin məlumatlardan istifadə etməklə aparılan əhəmiyyətli hesablamadır. Aşağıdakı komponentlər kredit zərərləri üzrə ehtiyata əhəmiyyətli dərəcədə təsir göstərir: defolt, kredit riskinin əhəmiyyətli dərəcədə artması (KRƏA), defolt ehtimalı (DE), defolta məruz qalan dəyər (DMQD), defolt baş verəcəyi halda itirilməsi gözlənilən məbləğ (DHZ), eləcə də makroiqtisadi ssenarilər. Cəmiyyət gözlənilən kredit zərərləri üzrə ehtimallar və faktiki kredit zərərləri arasındakı fərqlərin azaldılması məqsədilə modelləri və modellər üzrə məlumatları müntəzəm olaraq təhlil edir və təsdiqləyir.

Kredit riskinin əhəmiyyətli dərəcədə artması

Kredit riskinin əhəmiyyətli dərəcədə artması ilə bağlı qiymətləndirmə aparmaq üçün Cəmiyyət hesabat və ilkin tanınma tarixlərinə maliyyə aktivləri üzrə hesablanmış müvafiq defolt risklərini müqayisə edir. Qiymətləndirmə zamanı hesabat tarixinə kredit riskinin müəyyən səviyyəsi deyil, kredit riskinin nisbətən artması nəzərdən keçirilir. Cəmiyyət əldə olunması əlavə xərc tələb etməyən dəstəkləyici və əsaslandırılmış məlumatları, o cümlədən müəyyən müştəri portfellerinin davranış aspektləri daxil olmaqla, bir sıra amilləri nəzərə alır. Cəmiyyət defolt anına qədər kredit riskinin artması ilə bağlı davranış əlamətlərini müəyyən müəyyən edir və müvafiq proqnoz məlumatlarını fərdi maliyyə aləti və ya portfel səviyyəsində kredit riskinin qiymətləndirilməsində istifadə edir.

Biznes modelin qiymətləndirilməsi

Maliyyə aktivləri biznes model əsasında təsnifləşdirilir. Biznes modeli qiymətləndirərkən rəhbərlik birləşmə səviyyəsini və maliyyə alətləri üzrə portfelleri müəyyən etmək üçün mülahizələrdən istifadə etmişdir. Satış əməliyyatlarını qiymətləndirərkən Cəmiyyət onların əvvəlki dövrlərdə baş vermə tezliyini, müddətini və dəyərini, satış səbəblərini və gələcək satışlar ilə bağlı gözləntiləri nəzərə alır. Kredit keyfiyyətinin pisləşməsinə görə potensial zərərlərin azaldılmasına yönəldilmiş satış əməliyyatları “pul axınlarının əldə edilməsi” biznes modelinə uyğun hesab edilir. Kredit riskinin idarə olunması tədbirləri ilə bağlı olmayan ödəmə müddətinə qədər həyata keçirilən digər satışlar da nadir hallarda baş verməsi və dəyərinin ayrılıqda və ya məcmu olaraq əhəmiyyətli olmaması şərtilə, “pul axınlarının əldə edilməsi” biznes modelinə uyğun hesab edilir.

Cəmiyyət satış əməliyyatlarının əhəmiyyətini satışların həcmi ilə portfelin orta müddəti ərzində biznes modeli qiymətləndirilən portfelin dəyərini müqayisə etməklə qiymətləndirir. Bundan əlavə, yalnız “stress” ssenarilərdə və ya Cəmiyyətin nəzarətində olmayan, təkrar baş verməyən və Cəmiyyət tərəfindən proqnozlaşdırıla bilməyən ayrıca hadisə ilə bağlı gözlənilən maliyyə aktivlərinin satışı biznes modelin məqsədi ilə əlaqəli olmayan satış əməliyyatı hesab olunur və müvafiq maliyyə aktivlərinin təsnifatına təsir göstərmir.

Cəmiyyət satış əməliyyatlarının əhəmiyyətini satışların həcmi ilə portfelin orta müddəti ərzində biznes modeli qiymətləndirilən portfelin dəyərini müqayisə etməklə qiymətləndirir. Bundan əlavə, yalnız “stress” ssenarilərdə və ya Cəmiyyətin nəzarətində olmayan, təkrar baş verməyən və Cəmiyyət tərəfindən proqnozlaşdırıla bilməyən ayrıca hadisə ilə bağlı gözlənilən maliyyə aktivlərinin satışı biznes modelin məqsədi ilə əlaqəli olmayan satış əməliyyatı hesab olunur və müvafiq maliyyə aktivlərinin təsnifatına təsir göstərmir.

“Pul axınlarının əldə edilməsi və satılması” biznes modelində aktivlərin pul axınlarının əldə edilməsi üçün saxlanması nəzərdə tutulsa da, aktivlərin biznes modelin məqsədlərinə (likvidlik ehtiyaclarının idarə olunması, müəyyən faiz gəlirlərinin əldə edilməsi və ya maliyyə aktivlərinin müddətinin həmin aktivlərin maliyyələşdirdiyi öhdəliklərin müddəti ilə uyğunlaşdırılması) nail olmaq üçün satışı onun tərkib hissəsi hesab edilir.

Digər kateqoriyaya əsasən satış vasitəsilə mənfəət əldə etmək üçün nağd pul axınlarının reallaşdırılması məqsədilə idarə olunan maliyyə aktivləri üzrə portfeller daxildir. Bu biznes model adətən müqavilədə nəzərdə tutulan pul axınlarının əldə edilməsi ilə əlaqəlidir.

Pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri (“YƏMFÖ”) meyarına uyğunluğunun qiymətləndirilməsi

Maliyyə aktivləri üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişləri meyarına uyğunluğunu müəyyən etmək üçün mülahizələrin irəli sürülməsi tələb edilir.

Cəmiyyət müqavilə üzrə nağd pul axınlarının müddətini və ya məbləğini dəyişən müqavilə şərtlərini müəyyən etmiş və nəzərdən keçirmişdir. Nağd pul axınları o halda yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun hesab edilir ki, kreditin şərtlərinə görə onu vaxtından əvvəl ödəmək mümkün olsun, vaxtından əvvəl ödənilən məbləğ əsas borcu və hesablanmış faizləri, eləcə də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyanı özündə əks etdirdirsin. Aktiv üzrə əsas məbləğ əsas borc üzrə sonrakı ödənişlər (yəni, effektiv faiz metodundan istifadə etməklə müəyyən edilmiş faizsiz ödənişləri) çıxılmaqla, ilkin tanınma zamanı ədalətli dəyərə bərabərdir. Bu qaydada istisna hal olaraq standart, həmçinin qabaqcadan ödəniş elementlərinə malik olan alətlərə yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun olmaq üçün aşağıdakı şərtlərə cavab verməyə imkan yaradır: (i) aktiv mükafat və ya güzəştə verildikdə (ii) qabaqcadan ödəniş məbləği müqavilə üzrə nominal dəyərdən və hesablanmış faizlərdən, eləcə də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyadan ibarət olduqda və (ii) ilkin tanınma zamanı vaxtından əvvəl ödəniş elementinin ədalətli dəyəri əhəmiyyətsiz olduqda.

Cəmiyyətin kredit müqavilələri makroiqtisadi və ya normativ şərtlərdəki müəyyən dəyişikliklərə cavab olaraq faiz dərəcələrinin tənzimlənməsinə imkan verir. Rəhbərliyin öz mülahizəsi və qiymətləndirməsinə görə, bank sektorundakı rəqabət və borcalanların kreditləri yenidən maliyyələşdirmək qabiliyyəti faiz dərəcələrini bazar səviyyəsindən daha yuxarı müəyyən etməsinə mane olur və buna görə də pul axınları SPPI meyarına uyğun qiymətləndirilir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Təxirə salınmış vergi aktivinin uçotu

Tanınmış təxirə salınmış xalis vergi aktivini vergiyə cəlb olunan gəlirdən gələcək çıxılmalar vasitəsilə əldə olunan mənfəət vergisi məbləğlərindən ibarətdir və maliyyə vəziyyəti haqqında hesabatda qeydə alınır. Təxirə salınmış mənfəət vergisi aktivini müvafiq vergi faydasının realizasiya oluna biləcəyi zaman qeydə alınır. Vergiyə cəlb olunan gələcək mənfəətin və gələcəkdə yaranması ehtimal edilən vergi faydası məbləğinin müəyyən edilməsi rəhbərlik tərəfindən hazırlanmış ortamüddətli biznes planına və onun ekstrapolyasiya nəticələrinə əsaslanır. Biznes-plan rəhbərliyin şəraitə adekvat olan təxminlərinə əsaslanır.

5. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərtlərin tətbiqi

Cari ildə Cəmiyyət Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (bundan sonra MUBSS) və MUBSS-nin Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri Komitəsi (bundan sonra MHBŞK) tərəfindən qəbul edilmiş, Cəmiyyətin fəaliyyəti üçün münasib olan və 31 dekabr 2023-cü il tarixində tamamlanan hesabat dövrünə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərtləri qəbul etmişdir. Bu yeni standart və şərtlərin qəbul edilməsi Cəmiyyətin mühəsibat uçotu siyasətinə, yəni cari və ya əvvəlki illər üzrə hesabat verilən məbləğlərə əhəmiyyətli təsirlər göstərməmişdir.

Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (BMUSS), Banklararası təklif olunan faiz həddi (“IBOR”) üzrə aparılan islahatların maliyyə hesabatlılığı üzrə yarana biləcək potensial təsirinə cavab olaraq, “Baza Faiz Dərəcəsi İslahatı”nı (9 sayılı MHBS, 39 sayılı BMUS və 7 sayılı MHBS-ə edilmiş Düzəlişləri) dərc etmişdir. İslahatlar hedcinq edilmiş maddənin və ya hedcinq alətinin göstəricilərinə əsaslanan pul axınlarının vaxtı və/və ya məbləği ilə bağlı qeyri-müəyyənliyə səbəb olarsa, hedcinq əlaqəsi təsirə məruz qalır. Bu düzəlişlərin heç bir faiz dərəcəsi hedcinq əlaqəsi olmadığı üçün Cəmiyyətin maliyyə hesabatlarına təsiri yoxdur.

3 sayılı MHBS Müəssisələrin Birləşməsi. “Müəssisə” tərifinə edilən Düzəliş – Düzəlişlər şirkətlərə əldə edilmiş aktivlərin müəssisə və ya aktivlər qrupu olduğunu müəyyənləşdirməyə kömək edəcək.

Edilmiş düzəliş biznes xidmətlərinin nəticələrinin müştəriləri məhsul və xidmətlər ilə təmin etmək olduğunu vurğulayır. Halbuki əvvəlki anlayışa əsasən, biznes anlayışı dividend şəklində, daha aşağı xərclərə və ya investorlara və digərlərinə iqtisadi mənfəət təmin etmək məqsədi daşıyırdı.

Alınan aktivin müəssisə və ya aktivlər qrupu olduğunu fərqləndirmək vacibdir, çünki, “alıcı qudvili yalnız biznes alarkən tanıyır. Dəyişikliklərə əsasən, “biznes”in yeni tərfi müştərilərə məhsul və ya xidmətlərin göstərilməsi, investisiya gəlirinin yaranması (məsələn, dividendlər və faizlər) və ya adi fəaliyyətdən digər gəlirlər yaranmasının ayrılmaz tərkib hissəsidir.

“Əhəmiyyətlilik” anlayışının yeni tərfi – MUBSS şirkətlərin əhəmiyyətliliklə bağlı qərarları daha asan verməsi üçün əhəmiyyətlilik prinsipinə düzəlişlər dərc etmişdir. Yeni dəyişikliklər 1 sayılı BMUS “Maliyyə Hesabatlarının Təqdimatı” və 8 sayılı BMUS “Mühəsibat Uçotu Qaydaları, Uçot Ehtimallarındakı Dəyişikliklər və Xətalər”ə şamil edilir.

Dəyişikliklər əhəmiyyətliliyin tərifini və bu günə qədər MHBS-in digər standartlarında göstərilmiş olan əhəmiyyətlilik prinsiplərinin tətbiqi ilə bağlı təlimatları da hesabat hazırlayanlar üçün aydınlaşdırır. Yeni tərifə əsasən, məlumat o zaman əhəmiyyətli sayılır ki, onun gizlədilməsi, təhrif edilməsi və ya dəyişdirilməsinin maliyyə hesabatlarını ümumi məqsədlər üçün istifadə edən əsas tərəflərin qərarlarına təsir etməsi ehtimal edilir və bu məlumat hesabat hazırlayan konkret müəssisə üzrə maliyyə məlumatı xarakterinə malikdir.

15 may 2020-ci ildə BMUSS tərəfindən “COVID-19 ilə əlaqəli İcarə Güzəştləri (16 sayılı MHBS-ə edilmiş Düzəliş)”nə icarəçilərin COVID-19 ilə əlaqəli icarə güzəştinin icarə modifikasiyası olub-olmadığının qiymətləndirilməsinə dair güzəşt ilə təmin edilməsi düzəlişi edilmişdir.

COVID-19 ilə əlaqəli İcarə Güzəştləri üzrə dəyişikliklər (16 sayılı MHBS-ə edilmiş düzəliş) 16 sayılı MHBS-ə aşağıdakı düzəlişləri etmişdir:

“GL” ASC
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

- icarəçilərin COVID-19 ilə əlaqəli icarə güzəştinin icarə modifikasiyası olub-olmadığının qiymətləndirilməsinə dair güzəşt ilə təmin edilməsi;
- güzəşt tətbiq edən icarəçilərdən, icarə modifikasiyası olmadığı kimi, COVID-19 ilə əlaqəli icarə güzəştlərini hesaba vermələrini tələb etmək;
- güzəşt tətbiq edən icarəçilərdən bu faktı açıqlamalarını tələb etmək; və
- icarəçilərdən 8 sayılı BMUS-a uyğun olaraq güzəşt tədbirlərini retrospektiv şəkildə tətbiq etmələrini tələb etmək, əvvəlki dövr rəqəmlərini yenidən təkrar etmələrini tələb etməmək.

Dəyişikliklər 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvədədir. Erkən tətbiqinə icazə verilir. Bu standartın qəbul edilməsi maliyyə hesabatlarına hər hansı bir formada təsir etməmişdir.

Əksi qeyd olunmadığı halda, yeni standartların Cəmiyyətin maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməsi gözlənilmir.

Hazırkı maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Cəmiyyət tərəfindən, qüvvəyə minmə tarixindən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən standart və şərtlər dərc edilmiş, lakin qüvvəyə minməmişdir.

17 sayılı MHBS “Sığorta müqavilələri” 2017-ci ilin may ayında dərc olunmuşdur və 4 sayılı MHBS “Sığorta müqavilələri”ni əvəz edir. Yeni standart sığorta müqavilələrinin tanınması, ölçülməsi, təqdim edilməsi və açıqlanması prinsiplərini müəyyən edir. Müəssisə buraxdığı təkrarsığorta müqavilələri də daxil olmaqla sığorta müqavilələrinə; əlində olan təkrarsığorta müqavilələrinə; imtiyazlı iştirak xüsusiyyətləri ilə buraxdığı investisiya müqavilələrinə; müəssisənin bağladığı sığorta müqavilələrinə 17 sayılı MHBS “Sığorta müqavilələri”ni tətbiq etməlidir. 17 sayılı MHBS, 2023-cü il yanvarın 1-də və ya ondan sonra başlayan illik hesabat dövrləri üçün qüvvədədir. 15 sayılı MHBS “Müştərilərlə Müqavilələrdən Əldə Edilən Gəlir” və 9 sayılı MHBS “Maliyyə Alətləri” standartları ilə birlikdə tətbiq olunduğu təqdirdə, erkən tətbiqinə icazə verilir.

Öhdəliklərin təsnifatına aydınlıq gətirilməsi ilə bağlı 1 sayılı BMUS üzrə Düzəlişlər – 2020-ci il yanvar ayında BMUSŞ “Cari və Uzunmüddətli olmaqla, Öhdəliklərin Təsnifatı (1 sayılı BMUS üzrə Düzəlişlər)”ni dərc etmişdir. Düzəlişlər öhdəliklərin 1 sayılı BMUS-a əsasən, hesabat tarixinə müqavilə razılaşmaları üzrə təsnifatına daha ümumi yanaşma təklif edir. Öhdəliklərin cari və uzunmüddətli olmaqla təsnifatı üzrə düzəlişlər (1 sayılı BMUS üzrə Düzəlişlər) aktiv, öhdəlik üzrə gəlirlərin və ya xərclərin tanınma müddətinə və ya məbləğinə, eləcə də bu anlayışlar üzrə müəssisənin təqdim etdiyi açıqlamalara deyil, yalnız öhdəliklərin maliyyə vəziyyəti haqqında hesabatdakı təqdimatına təsir edir.

Düzəlişlər 1 yanvar 2023-cü il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədədir və retrospektiv şəkildə tətbiq olunmalıdır. Düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Maliyyə Uçotunun Konseptual Əsaslarına İstinad – 3 sayılı MHBS-ə edilmiş Düzəliş - 2020-ci ilin may ayında BMUSŞ tərəfindən 3 sayılı MHBS “Müəssisələrin birləşməsi” standartına düzəliş dərc edilmişdir. Düzəliş 2018-ci ilin mart ayında dərc edilmiş Maliyyə Hesabatlılığının Konseptual Əsaslarına istinad ilə birlikdə, bu düzəlişin tələblərini əhəmiyyətli dərəcədə dəyişmədən, 1989-cu ildə dərc edilmiş Maliyyə Hesabatlarının Hazırlanması və Təqdimatın Əsaslarına edilən istinadın əvəz olunmasını nəzərdə tutur. Şura eyni zamanda, 37 sayılı BMUS və ya 21 sayılı BMHŞK “Təminatlar” çərçivəsində, ayrı olaraq yaranırsa, borclar və şərti öhdəliklər üçün yaranan potensial ‘2 gün’ mənfəət və ya zərərlərindən yayınmaq üçün 3 sayılı MHBS-in tanınma prinsipinə istisna da əlavə etmişdir. Eyni zamanda, Şura Maliyyə Hesabatlarının Hazırlanması və Təqdim Olunması Əsaslarına istinadın əvəz edilməsindən təsirlənməyəcək şərti aktivlər üçün 3 sayılı MHBS-in mövcud təlimatına dair izahlar verməyi qərarlaşdırdı. Dəyişikliklər 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir və perspektivli şəkildə tətbiq olunur.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

Əmlak, Tikili və Avadanlıqlar: Nəzərdə tutulan İstifadədən əvvəl Daxilolmalar- 16 sayılı BMUS-a edilən düzəlişlər. 2020-ci ilin may ayında, BMUSŞ müəssisələrin əmlak, tikili və avadanlıqların dəyərindən, rəhbərliyin nəzərdə tutduğu qaydada fəaliyyət göstərə bilməsi üçün həmin aktivləri lazımi yerə və şəraitə çatdırarkən istehsal olunan aktivlərin satışından əldə olunan gəlirləri çıxmağı qadağan edən “Əmlak, Tikili və Avadanlıqlar – Nəzərdə tutulan İstifadədən əvvəl Daxilolmalar” düzəlişini dərc etmişdir. Bunun əvəzinə, müəssisə bu cür aktivlərin satışından əldə olunan gəlirləri və bu aktivlərin istehsal xərclərini mənfəət və zərər hesabında tanıyır. Dəyişiklik 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir və müəssisənin düzəlişi ilk dəfə tətbiq etdiyi zaman təqdim olunan ən erkən dövrün başlanğıcında və ya ondan sonra istifadəyə verilə bilən əmlak, tikili və avadanlıqlara retrospektiv şəkildə tətbiq edilməlidir.

Ağır Şərtli Müqavilələr – Müqavilənin Yerinə Yetirilməsinə dair Xərclər – 37 sayılı BMUS-a edilən düzəlişlər. 2020-ci ilin may ayında, BMUSŞ, 37 sayılı BMUS-a müqavilənin ağır şərtli və ya zərər yaradan olduğunu qiymətləndirərkən müəssisənin hansı xərcləri nəzərə alması barədə düzəlişlər etmişdir. Düzəlişlər “birbaşa əlaqəli xərc yanaşması”nı tətbiq edir. Mal və ya xidmətləri təmin etmək üçün birbaşa müqaviləyə aid olan xərclərə həm artan xərclər, həm də müqavilə fəaliyyətləri ilə birbaşa əlaqəli xərclərin bölüşdürülməsi daxildir. Ümumi və inzibati xərclər birbaşa müqavilə ilə əlaqəli deyil və müqavilə üzrə qarşı tərəf üçün açıq şəkildə ödənilməli olmadıqca istisna olunur. Düzəlişlər 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

1 sayılı MHBS “Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının İlk dəfə Tətbiqi” – ilkin tətbiq edən töməmə olaraq. BMUSŞ 2018-2020-ci il üzrə illik təkmilləşdirmələr çərçivəsində 1 sayılı MHBSdə “Beynəlxalq Maliyyə Hesabatı Standartlarının ilk dəfə qəbul edilməsi”ndə dəyişiklik etmişdir. Dəyişiklik ana müəssisənin MHBS-ə keçid tarixinə əsasən, ana müəssisə tərəfindən bildirilən məbləğlərdən istifadə etməklə, məcmu çevirmələr üzrə fərqlərini ölçmək üçün 1 sayılı MHBS-in D16 (a) bəndini tətbiq etməyi seçən bir töməmə müəssisəyə icazə verir. Bu düzəliş 1 sayılı MHBS-in D16 (a) bəndini tətbiq etməyi seçən bir asılı və ya birgə müəssisəyə də tətbiq edilir. Dəyişiklik 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

9 sayılı MHBS Maliyyə Alətləri - Maliyyə öhdəliklərinin silinməsi üzrə “10 faiz” dəyərində test üzrə iştirak haqqı. MHBS standartları prosesinə 2018-2020-ci illərdə illik təkmilləşdirmələrin bir hissəsi olaraq, BMUSŞ 9 sayılı MHBS-ə düzəliş etmişdir. Düzəliş bir müəssisənin yeni və ya dəyişdirilmiş maliyyə öhdəliyinin şərtlərinin ilkin maliyyə öhdəliyinin şərtlərindən əhəmiyyətli dərəcədə fərqli olub-olmadığını qiymətləndirərkən əlavə etdiyi haqları aydınlaşdırır. Bu rüsumlara yalnız borcalan və ya borcverən tərəfindən başqasının adından ödədiyi və ya aldığı haqlar daxil olmaqla borcalanla borc verən arasında ödənilən və ya alınan ödənişlər daxildir. Müəssisə düzəlişi müəssisənin ilk dəfə tətbiq etdiyi illik hesabat dövrünün əvvəlində və ya ondan sonra dəyişdirilmiş və ya mübadilə edilmiş maliyyə öhdəliklərinə tətbiq edir. Düzəliş 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir. Cəmiyyət müəssisənin bu düzəlişin ilk tətbiq olunduğu illik hesabat dövrünün əvvəlində və ya ondan sonra dəyişdirilən və ya mübadilə edilən maliyyə öhdəliklərinə düzəlişləri tətbiq edəcəkdir.

“41 sayılı BMUS Kənd Təsərrüfatı” – Ədalətli dəyər ölçmələrində vergi. MHBS standartları prosesinə 2018-2020-ci illərdə illik təkmilləşdirmələrin bir hissəsi olaraq, BMUSŞ 41 sayılı BMUS Kənd Təsərrüfatı Standartına dəyişiklik etmişdir. Dəyişiklik 41 sayılı BMUS-un 22-ci bəndində müəssisələrin, 41 sayılı BMUS çərçivəsində aktivlərin ədalətli dəyərini ölçərkən vergitutma üçün pul axınlarını istisna etməsi tələbini aradan qaldırır. Müəssisə düzəlişləri 1 yanvar 2022-ci il tarixində və ya bu tarixdən sonra başlayan ilk illik hesabat dövrünün başlanğıcında və ya bu tarixdən sonra ədalətli dəyər ölçmələrinə perspektivli şəkildə tətbiq edir. Düzəlişin erkən tətbiqinə icazə verilir. Dəyişikliklərin Cəmiyyətə maddi təsir göstərəcəyi gözlənilmir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

10 sayılı MHBS “Konsolidə Edilmiş Maliyyə Hesabatları” və 28 sayılı BMUS (düzəlişlər): “İnvestor və onun Asılı və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi”—10 sayılı MHBS və 28 sayılı BMUS-a edilən düzəlişlər investor, onun asılı müəssisəsi və birgə müəssisə arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə konsolidasiya edilən əlaqəli və birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin əlaqəli və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şərti ilə tanınmasını tələb edir. Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metodu ilə konsolidasiya edilən assosiasiya və birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərle yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya və ya birgə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlərin qüvvəyə minmə tarixi hələ ki, MUBSS tərəfindən müəyyən edilməmişdir; lakin düzəlişlərin erkən tətbiqinə icazə verilir.

Əksi qeyd olunmadığı halda, yeni standartların Cəmiyyətin maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməsi gözlənilmir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

6. Pul vəsaitləri və onların ekvivalentləri

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Nağd pul	1,155,431	592,724
Banklarda yerləşdirilmiş cari vəsaitlər:		
Reytingi “B+” –dan aşağı	914,758	181,220
Reytingsiz	-	-
Cəmi banklarda yerləşdirilmiş cari vəsaitlər	914,758	181,220
Azərpoçt MMC	560,444	65,479
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	2,630,633	839,423

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Nağd pul	1,155,431	592,724
Banklarda olan vəsaitlər	914,758	181,220
Azərpoçt MMC	560,444	65,479
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	2,630,633	839,423

7. Məhdudiyyət qoyulmuş pul vəsaitləri

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Məhdudiyyət qoyulmuş pul vəsaitləri	-	-
Cəmi məhdudiyyət qoyulmuş pul vəsaitləri	-	-

Məhdudiyyət qoyulmuş pul vəsaitləri Cəmiyyətin öhdəlikləri müqavilində yaranmışdır.

8. Müştərilərə verilmiş kreditlər və avanslar

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Fiziki şəxslərə verilmiş kreditlər		
Lombard krediti	51,999,280	47,127,992
Dəyərsizləşmə üzrə ehtiyat	(1,165,619)	(856,252)
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar	50,833,662	46,271,740

31 dekabr 2023-cü il tarixinə kreditin dəyərsizləşməsi üzrə ehtiyat	(694,470)
Dövr ərzində dəyərsizləşmə ehtiyatı	(169,627)
Silinmə	7,845
31 dekabr 2024-cü il tarixinə kreditin dəyərsizləşməsi üzrə ehtiyat	(856,252)
Dövr ərzində dəyərsizləşmə ehtiyatı	(304,205)
Silinmə	(5,162)
31 dekabr 2025-ci il tarixinə kreditin dəyərsizləşməsi üzrə ehtiyat	(1,165,619)

“GL” ASC

**31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	2025			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Vaxtı keçməmiş və dəyərsizləşməmiş	44,170,346	-	-	44,170,346
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	-	3,284,454	-	3,284,454
Fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)	-	-	4,544,480	4,544,480
Dəyərsizləşmə üzrə ehtiyat	-	-	(1,165,619)	(1,165,619)
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar	44,170,346	3,284,454	3,378,861	50,833,662

	2024			
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
Vaxtı keçməmiş və dəyərsizləşməmiş	40,679,698	-	-	40,679,698
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	-	3,228,656	-	3,228,656
Fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)	-	-	3,219,639	3,219,639
Dəyərsizləşmə üzrə ehtiyat	-	-	(856,252)	(856,252)
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar	40,679,698	3,228,656	2,363,387	46,271,741

31 dekabr 2025-ci il tarixinə fiziki şəxslərə-verilmiş kreditlərin girov təminatı haqqında məlumat aşağıdakı kimi olmuşdur:

	Lombard krediti	Cəmi
-Təminatsız Kredit təminatları:	2,859,003	2,859,003
-Qiymətli metallar	47,974,658	47,974,658
-Deposit	-	-
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar	50,833,662	50,833,662

31 dekabr 2024-cü il tarixinə fiziki şəxslərə-verilmiş kreditlərin girov təminatı haqqında məlumat aşağıdakı kimi olmuşdur:

	Lombard krediti	Cəmi
-Təminatsız Kredit təminatları:	1,999,926	1,999,926
-Qiymətli metallar	44,271,814	44,271,814
-Deposit	-	-
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar	46,271,741	46,271,741

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş kreditlər və avansların keyfiyyətinə görə təhlili:

	Lombard krediti	Cəmi
Vaxtı keçməmiş və dəyərsizləşməmiş		
- İri müştərilər	6,652,291	6,652,291
- Orta həcmli müştərilər	6,112,985	6,112,985
- Kiçik həcmli müştərilər	31,405,070	31,405,070
Cəmi vaxtı keçməmiş və dəyərsizləşməmiş	44,170,346	44,170,346
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	2,170,552	2,170,552
- ödənişin 30 gündən az gecikdirilməsi	1,113,902	1,113,902
Cəmi vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	3,284,454	3,284,454
Fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)		
- ödənişin 30 gündən az gecikdirilməsi	2,943,863	2,943,863
- ödənişin 90 gündən 180 günədək gecikdirilməsi	287,670	287,670
- ödənişin 180 gündən 360 günədək gecikdirilməsi	358,004	358,004
- ödənişin 360 gündən artıq gecikdirilməsi	954,943	954,943
Cəmi fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)	4,544,480	4,544,480
Dəyərsizləşmə üzrə ehtiyat	(1,165,619)	(1,165,619)
Cəmi verilmiş kreditlər üzrə borclar	50,833,662	50,833,662

“GL” ASC

**31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

31 dekabr 2024-cü il tarixinə müştərilərə verilmiş kreditlər və avansların keyfiyyətinə görə təhlili:

	Lombard krediti	Cəmi
Vaxtı keçməmiş və dəyərsizləşməmiş		
- İri müştərilər	6,126,581	6,126,581
- Orta həcmli müştərilər	5,629,895	5,629,895
- Kiçik həcmli müştərilər	28,923,223	28,923,223
Cəmi vaxtı keçməmiş və dəyərsizləşməmiş	40,679,698	40,679,698
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	1,666,538	1,666,538
- ödənişin 30 gündən az gecikdirilməsi	1,562,117	1,562,117
Cəmi vaxtı keçmiş, lakin dəyərsizləşməmiş	3,228,656	3,228,656
Fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)		
- ödənişin 30 gündən az gecikdirilməsi	2,020,312	2,020,312
- ödənişin 90 gündən 180 günədək gecikdirilməsi	305,383	305,383
- ödənişin 180 gündən 360 günədək gecikdirilməsi	115,832	115,832
- ödənişin 360 gündən artıq gecikdirilməsi	778,111	778,111
Cəmi fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)	3,219,639	3,219,639
Dəyərsizləşmə üzrə ehtiyat	(856,252)	(856,252)
Cəmi verilmiş kreditlər üzrə borclar	46,271,741	46,271,741

“GL” ASC
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

9. Əmlak və əvadanlıqlar

	Mebel və ofis lavanizatları	Kompüter və rabitə avadanlığı	Nəqliyyat vasitələri	Digər vasitələr	Cəmi
Balans dəyəri					
31 dekabr 2023-cü il tarixinə	267,658	476,161	520,101	31	1,263,951
Əlavələr	17,794	271,955	-	1,059	290,808
Silinmə	-	-	-	-	-
31 dekabr 2024-cü il tarixinə	285,452	748,116	520,101	1,090	1,554,759
Əlavələr	15,796	33,903	-	1,652	51,351
Silinmə	-	-	-	-	-
31 dekabr 2025-ci il tarixinə	301,248	782,019	520,101	2,742	1,606,110
Köhnəlmə					
31 dekabr 2023-cü il tarixinə	(111,925)	(161,470)	(372,596)	(19)	(646,010)
Köhnəlmə xərcləri	(10,688)	(114,841)	(60,979)	(1,071)	(187,578)
Silinmə	4,048	-	-	-	4,048
31 dekabr 2024-cü il tarixinə	(118,565)	(276,311)	(433,546)	(1,119)	(829,541)
Köhnəlmə xərcləri	(18,228)	(128,133)	(39,162)	(1,201)	(186,724)
Silinmə	-	-	-	-	-
31 dekabr 2025-ci il tarixinə	(136,793)	(404,444)	(472,737)	(2,291)	(1,016,265)
Qalıq dəyəri:					
31 dekabr 2023-cü il tarixinə	155,733	314,691	147,505	12	617,941
31 dekabr 2024-cü il tarixinə	166,887	471,805	86,526	-	725,218
31 dekabr 2025-ci il tarixinə	164,455	377,575	47,364	451	589,845

31 dekabr 2025-ci il tarixinə əmlak və əvadanlıqların təxmin edilən ədalətli dəyəri 589,845 AZN (2024: 725,218 AZN) təşkil etmişdir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

10. Digər aktivlər

<i>Amortizasiya olunmuş dəyərdə qeydə alınan digər maliyyə aktivləri</i>	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Qabaqcadan ödənilmiş xərclər	21,685	89,439
İşçilərlə hesablaşmalar	1,620	-
Satış üçün nəzərdə tutulan digər aktivlər	452,618	354,000
Digər	197,604	377,205
Cəmi amortizasiya olunmuş dəyərdə qeydə alınan digər malivvə aktivləri	673,527	820,644
<i>Sair qeyri-maliyyə aktivləri</i>		
Səhmdarla hesablaşmalar	3,372,000	2,703,000
Cəmi digər aktivlər	4,045,527	3,523,644

11. Vəsaitin istifadə hüququ və icarə öhdəlikləri

Vəsaitin istifadə hüququ ilkin dəyərdə	Ofis binaları	Cəmi aktivlərdən istifadə hüququ
1 Yanvar 2025	1,425,289	1,425,289
Əlavələr	1,190,463	1,190,463
31 Dekabr 2025	2,615,752	2,615,752
Yığılmış amortizasiya		
1 Yanvar 2025	(919,810)	(919,810)
Amortizasiya xərcləri	(398,536)	(398,536)
31 Dekabr 2025	(1,318,346)	(1,318,346)
Xalis qalıq dəyəri		
31 Dekabr 2025	1,297,406	1,297,406
İcarə öhdəlikləri		
Qısamüddətli icarə öhdəlikləri		508,715
Uzunmüddətli icarə öhdəlikləri		802,866
Cəmi icarə öhdəlikləri		1,311,581

31 dekabr 2025-ci il tarixinə, gələcək minimum icarə ödənişləri aşağıdakı kimidir:

Gözlənilən minimal icarə ödənişləri

	1 il ərzində	1 ildən 5 ilə qədər	5 ildən 10 ilə qədər	Cəmi
İcarə ödənişləri	661,030	913,865	34,884	1,609,780
Maliyyə xərcləri	(152,315)	(143,366)	(2,517)	(298,199)
31 Dekabr 2025-ci il üzrə xalis cari dəyər	508,715	770,499	(32,367)	1,311,581

İlin əvvəlinə və sonuna olan icarə öhdəlikləri üzrə məbləğlərin maliyyələşdirmə fəaliyyətindən müvafiq nağd və nağdsız dəyişikliklərlə üzləşdirilməsi aşağıdakı kimidir:

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Məbləğ
1 Yanvar 2025	517,854
Pul axınları	
Əsas məbləğin ödənilməsi	(454,494)
Ödənilmiş faiz	(129,931)
Nağdsız dəyişikliklər	
Yeni icarələr	1,248,221
Faiz xərcləri	129,931
31 Dekabr 2025	1,311,581

12. Müddətli borc öhdəlikləri

31 dekabr 2025-ci il 31 dekabr 2024-cü il

Rezident banklar və digər təşkilatlardan borc götürülmüş vəsaitlər:

-Bank Respublika ASC	13,907,864	12,344,189
-Para BOKT ASC	1,609,000	2,866,345
-Xalq Bank ASC	4,032,605	3,125,856
-Expressbank ASC	1,548,917	1,228,786
-Access Bank	4,000,000	1,000,000
Hesablanmış ödəniləcək faizlər	150,797	95,339
Cəmi müddətli borc öhdəlikləri	25,249,183	20,660,515

31 dekabr 2020-ci il tarixinə Cəmiyyət ilə Para BOKT ASC arasında müvafiq olaraq 07 yanvar 2020-ci il tarixində 1,000,000 AZN, 1,260,000 AZN məbləğlərində uzunmüddətli kredit sazişləri imzalanmışdır. Bu vəsaitlər illik faiz dərəcəsi 18% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

30 mart 2022-ci il tarixində Cəmiyyət ilə Xalq Bank ASC arasında 3,000,000 AZN məbləğində uzun müddətli kredit sazişi imzalanmışdır. Bu vəsait illik faiz dərəcəsi 12% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

06 sentyabr 2023-cü il tarixinə Cəmiyyət ilə Xalq Bank ASC arasında 1,500,000 AZN məbləğində uzun müddətli kredit sazişi imzalanmışdır. Bu vəsait illik faiz dərəcəsi 12% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

31 dekabr 2024-cü il tarixinə Cəmiyyət ilə Bank Respublika ASC arasında 03 iyul, 03 sentyabr, tarixlərində müvafiq olaraq 1,000,000 AZN, 500,000 AZN, məbləğlərində uzunmüddətli kredit sazişləri imzalanmışdır. Bu vəsaitlərin illik faiz dərəcəsi 14% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

31 dekabr 2024-cü il tarixinə Cəmiyyət ilə Bank Respublika ASC arasında 27 noyabr, 23 dekabr tarixlərində müvafiq olaraq 1,000,000 AZN, 1,750,000 AZN məbləğlərində uzunmüddətli kredit sazişləri imzalanmışdır. Bu vəsaitlərin illik faiz dərəcəsi 14.5% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

31 dekabr 2024-cü il tarixinə Cəmiyyət ilə Expressbank ASC arasında 5 sentyabr, 22 oktyabr tarixlərində müvafiq olaraq 630,000 AZN, 500,000 AZN məbləğlərində uzunmüddətli kredit sazişləri imzalanmışdır. Bu vəsaitlərin illik faiz dərəcəsi 13.5% və 14.5% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

31 dekabr 2025-ci il tarixinə Cəmiyyət ilə Access Bank QSC arasında 1 may, 13 iyun tarixlərində müvafiq olaraq 1,000,000 AZN, 2,000,000 AZN məbləğlərində uzunmüddətli kredit sazişləri imzalanmışdır. Bu vəsaitlərin illik faiz dərəcəsi 15% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

8 oktyabr 2025-ci il tarixinə Cəmiyyət ilə Access Bank QSC arasında 1,000,000 AZN məbləğində qısamüddətli kredit sazişi imzalanmışdır. Bu vəsaitin illik faiz dərəcəsi 15% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

31 dekabr 2025-ci il tarixinə Cəmiyyət ilə Expressbank ASC arasında 2 iyun, 15 sentyabr tarixlərində müvafiq olaraq 800,000 AZN, 500,000 AZN məbləğlərində uzunmüddətli kredit sazişləri imzalanmışdır. Bu vəsaitlərin illik faiz dərəcəsi 15% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

1 oktyabr 2025-ci il tarixinə Cəmiyyət ilə Xalq Bank ASC arasında 2,000,000 AZN məbləğində uzunmüddətli kredit sazişi imzalanmışdır. Bu vəsaitin illik faiz dərəcəsi 15% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

31 dekabr 2025-ci il tarixinə Cəmiyyət ilə Bank Respublika ASC arasında 3 fevral, 12 mart tarixlərində müvafiq olaraq 1,943,000 ABŞ dolları, 1,000,000 ABŞ dolları məbləğlərində qısamüddətli və uzunmüddətli kredit sazişləri imzalanmışdır. Bu vəsaitlərin illik faiz dərəcəsi 3% və 7% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

31 dekabr 2025-ci il tarixinə Cəmiyyət ilə Bank Respublika ASC arasında 23 yanvar, 5 fevral, 13 fevral, 13 mart, 22 aprel, 15 iyul, 15 avqust, 22 avqust, 5 sentyabr tarixlərində müvafiq olaraq 800,000 AZN, 590,000 AZN, 410,000 AZN, 1,000,000 AZN, 300,000 AZN, 1,000,000 AZN, 500,000 AZN, 500,000 AZN, 500,000 AZN məbləğlərində uzunmüddətli kredit sazişləri imzalanmışdır. Bu vəsaitlərin illik faiz dərəcəsi 14.50% olmaqla Cəmiyyətə təqdim edilmişdir.

13. Buraxılmış qiymətli kağızlar

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Buraxılmış qiymətli kağızlar	25,828,000	25,983,000
Hesablanmış ödəniləcək faizlər	164,637	197,726
Cəmi buraxılmış qiymətli kağızlar	25,992,637	26,180,726

Cəmiyyət 2025-ci il ərzində 6,189,000 AZN məbləğində faiz dərəcəsi 13%-15% təyin olunmuş istiqraz, və 1,000,000 ABŞ dollar məbləğində faiz dərəcəsi 15% təyin olunmuş istiqraz buraxmışdır. Cəmiyyət 2024-cü il ərzində 7,407,000 AZN məbləğində faiz dərəcəsi 12%-15% təyin olunmuş istiqraz buraxmışdır. Cəmiyyət 2023-cü il ərzində 3,029,000 AZN məbləğində faiz dərəcəsi 12%-15% və 1,900,000 ABŞ dolları məbləğində faiz dərəcəsi 15% təyin olunmuş uzunmüddətli istiqraz buraxmışdır. Cəmiyyət 2022-ci il ərzində 1,803,000 AZN məbləğində faiz dərəcəsi 15% və 1,000,000 ABŞ dollar məbləğində faiz dərəcəsi 15% təyin olunmuş istiqraz buraxmışdır. Cəmiyyət 2021-ci il ərzində 1,395,000 AZN məbləğində faiz dərəcəsi 15% təyin olunmuş uzunmüddətli istiqraz buraxmışdır. Cəmiyyət 2020-ci il ərzində 5,719,000 AZN məbləğində faiz dərəcəsi 15% və 1,000,000 ABŞ dollar məbləğində faiz dərəcəsi 15% təyin olunmuş istiqraz buraxmışdır.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

14. Digər öhdəliklər

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Dövlət büdcəsi ilə hesablaşmalar	257,993	325,827
İşçilərlə hesablaşmalar	407,855	331,544
Digər	2,560,506	1,331,661
Cəmi digər öhdəliklər	3,226,354	1,989,032

15. Nizamnamə kapitalı

	Nizamnamə kapitalı	Cəmi
31 dekabr 2024-cü il	254,635	254,635
31 dekabr 2025-ci il	254,635	254,635

GL ASC-nin səhmləri Bakı Fond Birjasında kütləvi təklif edilmiş və ticarətdə buraxılmışdır.

16. Faiz gəlirləri və xərcləri

	31 dekabr 2025-ci il tarixində bitən il	31 dekabr 2024-cü il tarixində bitən il
Faiz gəlirləri		
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə faiz gəlirləri	24,349,142	19,485,632
Cəmi faiz gəlirləri	24,349,142	19,485,632
Faiz xərcləri		
Buraxılmış qiymətli kağızlar üzrə faiz xərcləri	(3,679,115)	(3,440,424)
Borc götürülmüş vəsaitlər üzrə faiz xərcləri	(3,003,456)	(2,011,640)
Cəmi faiz xərcləri	(6,682,571)	(5,452,064)
Xalis faiz gəlirləri	17,666,571	14,033,568

17. Haqq və komissiya gəlirləri

	31 dekabr 2025-ci il tarixində bitən il	31 dekabr 2024-cü il tarixində bitən il
Müştəri xidmətlərindən gəlir	1,199,502	193,627
Digər	40,666	8,531
Cəmi haqq və komissiya gəlirləri	1,240,168	202,158

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

18. Haqq və komissiya xərcləri

	31 dekabr 2025-ci il tarixində bitən il	31 dekabr 2024-cü il tarixində bitən il
Bank xidməti xərcləri	(188,625)	(119,640)
Plastik kart xərcləri	(31,652)	10,419
Digər	(89,244)	(74,669)
Cəmi haqq və komissiya xərcləri	(309,521)	(183,890)

19. Ümumi və inzibati xərclər

	31 dekabr 2025-ci il tarixində bitən il	31 dekabr 2024-cü il tarixində bitən il
İşçi xərcləri	(7,537,433)	(6,605,275)
İcarə xərcləri	(889,872)	(872,435)
Köhnəlmə xərcləri	(581,593)	(396,451)
Reklam və marketinq xərcləri	(282,376)	(331,192)
Təmir və dəstəklənmə xərcləri	(391,122)	(323,636)
Rabitə xərcləri	(260,966)	(231,110)
Audit və peşəkar xidmət xərcləri	(255,796)	(203,055)
Ofis ləvazimatı xərcləri	(231,109)	(185,153)
Mühafizə xərcləri	(271,026)	(163,321)
Ezamiyyət xərcləri	(54,962)	(52,217)
Cərimə və sanksiyalar	(58,220)	(37,249)
Sığorta xərcləri	(38,467)	(34,144)
Kommunal xərclər	(23,792)	(28,582)
Hüquq və məhkəmə xərcləri	(51,545)	(14,357)
Digər xərclər	(949,618)	(493,262)
Cəmi inzibati və digər əməliyyat xərcləri	(11,877,897)	(9,971,439)

20. Mənfəət vergisi

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə vergi bazasını artıran və azaldan müvəqqəti fərqlər aşağıdakılardır:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Çıxılan müvəqqəti fərqlər		
Müştərilərə verilmiş kreditlər və avanslar	1,851,945	1,599,747
Digər öhdəliklər	482,302	397,202
Cəmi çıxılan müvəqqəti fərqlər	2,334,247	1,996,949
Vergi tutulan müvəqqəti fərqlər		
Əmlak və avadanlıqlar	169,566	169,566
Qiymətli kağızlar	-	-
Cəmi vergi tutulan müvəqqəti fərqlər	169,566	169,566
Xalis çıxılan müvəqqəti fərqlər	2,164,681	1,827,383
Xalis təxirə salınmış gəlir vergisi aktivləri	432,936	365,477

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

20. Mənfəət vergisi (davamı)

Mühasibat mənfəəti ilə mənfəət vergisi xərci arasında əlaqə 31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərində bitən illər üzrə aşağıdakı kimi izah edilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Vergidən əvvəlki mənfəət:	6,416,797	3,910,868
Qanunla müəyyən edilmiş vergi dərəcəsi:	20%	20%
Qanunla təyin edilmiş vergi dərəcəsi ilə nəzəri vergi:	(1,283,359)	(782,174)
Əvvəlki illərin vergilərinə yenidən baxılması	-	(97,880)
Daimi fərqlər	-	-
Mənfəət vergisi xərci	(1,283,359)	(880,054)

Mənfəət vergisi aşağıdakı komponentlərdən ibarətdir :

	31 dekabr 2025-ci il tarixində bitən il	31 dekabr 2024-cü il tarixində bitən il
Cari mənfəət vergisi	(1,434,170)	(1,050,011)
Təxirə salınmış vergi (xərci)/gəliri	67,459	174,118
İl ərzində olan mənfəət vergisi xərci	(1,366,711)	(875,893)

21. Maliyyə risklərinin idarə edilməsi

Cəmiyyət daxilində risklərin idarə edilməsi maliyyə (kredit, bazar, coğrafi, valyuta, likvidlik və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski. Maliyyə aləti üzrə əməliyyat aparan bir tərəf öz öhdəliyini yerinə yetirməməsi nəticəsində digər tərəfə maliyyə zərəri vurduqda, Cəmiyyət kredit riskinə məruz qalır. Kredit riski Cəmiyyətin qarşı tərəflərlə həyata keçirdiyi kredit və digər əməliyyatlar nəticəsində ortaya çıxır ki, bu da maliyyə aktivlərinin yaranmasına gətirib çıxarır.

Cəmiyyətin Rəhbərlik tərəfindən təsdiqlənmiş Kredit Siyasətinə uyğun olaraq mümkün kredit risklərinin diversifikasiyasını və azaldılmasını təmin etmək üçün kredit portfelini üzrə təminatın növü üzrə limitlər müəyyən edilmişdir.

Kredit risklərinin idarə edilməsi Cəmiyyətin əməliyyatlarının tərkib hissəsidir. Risklərin idarə edilməsi funksiyası kreditlərin verilməsi və təsdiqlənməsindən onun geri qaytarılmasınadək baş verən kredit prosesinin bütün mərhələlərini əhatə edir.

Cəmiyyət də risklərin idarə edilməsi funksiyası Rəhbərliyi və bütün əməkdaşlarının vəzifə və səlahiyyətlərinin ümumi strukturuna daxildir.

Bu funksiya aşağıdakıların müəyyən edilməsini tələb edir: (i) risklərin idarə edilməsi funksiyası çərçivəsində nəzarət edilən risklərin həcmi və ya səviyyəsi, (ii) Cəmiyyətin daxili strukturunda risklərin idarə edilməsi funksiyasının yerinə yetirilməsinə görə məsul olan işçinin vəzifəsi və (iii) risklərlə bağlı məlumatların qiymətləndirilməsi metodologiyası, müvafiq hesabatların hazırlanması və bu cür risklərə nəzarət edilməsi (risk limitlərinin müəyyən edilməsi) və qərarların qəbul edilməsi prosesində bu cür məlumatların nəzərə alınması.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

21. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Cəmiyyət məruz qaldığı kredit riskinə bir borcalan, eləcə də coğrafi və ya fəaliyyət segmentləri üzrə limitlər müəyyən etməklə nəzarət edir. Bu cür risklərə Kredit Komitəsi kimi Cəmiyyətin müvafiq bölmələri tərəfindən gündəlik nəzarət olunur. Bu cür risklərə həmçinin İdarəetmə Komitəsi tərəfindən hər ay nəzarət olunur və vaxtı keçmiş kreditlərin sayının azaldılması tələb olunduqda, prosedurların təkmilləşdirilməsi məqsədilə il ərzində mütəmadi olaraq nəzərdən keçirilir. Kredit riski səviyyəsinin məhsul, borcalan və sənaye sahələri üzrə limitləri müntəzəm olaraq Rəhbərlik tərəfindən təsdiqlənir.

Cəmiyyətin kredit siyasəti kreditlərin verilməsi prosesinə cəlb olunan Cəmiyyətin hər bir əməkdaşının vəzifə və səlahiyyətlərini tənzimləyir, eləcə də kreditlərin verilməsi limitlərini, kreditlərə nəzarət qaydalarını, Cəmiyyətin tətbiq etdiyi reyting sisteminin prinsiplərini və kreditlərin verilməsi prosedurlarını müəyyən edir.

Kreditin təsdiqlənməsi proseduru və səlahiyyətlərin müəyyən edilməsi. Kreditin təsdiqlənməsi prosesi Cəmiyyətin Kredit Siyasətində nəzərdə tutulan prosedurlara uyğun olaraq həyata keçirilir. Kreditin təsdiqlənməsi səlahiyyətləri hər bir biznes vahidi üzrə Cəmiyyətin Rəhbərliyi tərəfindən təsdiqlənmiş limitlər çərçivəsində müəyyən edilir.

Kreditlərin təsdiqlənməsi üzrə səlahiyyətlər. Kreditlərin verilməsindən əvvəl Cəmiyyət, potensial borcalanların ətraflı qiymətləndirilməsini aparır. Bu təhlil potensial borcalanın maliyyə vəziyyətinə, bazardakı mövqeyinə, kreditin təminatı üçün qoyulmuş girovun növünə və dəyərinə, eləcə də kredit tarixçəsinə əsaslanır.

Kreditlər üzrə monitoring borcalan üzrə Cəmiyyətin daxili risk reytingini nəzərə alaraq, kreditin ümumi müddəti ərzində müntəzəm şəkildə aparılır. Bir çox hallarda planlaşdırılmış monitoring hər rüb aparılır. Kreditin vaxtı keçdikdə, borcalana on gün ərzində bildiriş göndərilir.

Borcalan krediti ödəyə bilmədikdə 30 gün ərzində ikinci bildiriş göndərilir. Kreditlərin böyük hissəsi üzrə faiz ödənişləri hər ay aparıldığına görə, bu Cəmiyyətə borcalanın maliyyə vəziyyətinə dair əlavə məlumat əldə etmək imkanı verir. Ödənişlərin vaxtı gecikdirildiyi halda, Kredit Komitəsi tərəfindən əlavə monitoring keçirilir. Həmin Şöbə Cəmiyyətin aktivlərinin təhlükəsizliyi və mümkün kredit riskləri və zərərlərin azaldılmasını təmin etmək məqsədilə, bütün kredit növləri üzrə monitoring aparır və monitoringin nəticələrinə dair xüsusi hesabat hazırlayaraq onu Cəmiyyətin Kredit Komitəsinə təqdim edir. Cəmiyyətin bütün kreditlər üçün zəmanətlər və müxtəlif girov növləri (daşınmaz əmlak, əsas vəsaitlər, dövrüyyədə olan mallar, qiymətli kağızlar və s.) şəklində təminat alınmasını nəzərdə tutur. Girovun qiymətləndirilməsi müstəqil peşəkar şirkət tərəfindən aparılır.

Bazar riski. Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) valyuta (b) faiz dərəcəsi və (c) pay alətləri üzrə açıq mövqələr ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazar risklərinin idarə edilməsində Cəmiyyətin məqsədi valyuta məzənnələri və faiz dərəcələrindəki mənfi dəyişikliklərə görə Cəmiyyətin məruz qala biləcək açıq bazar mövqələri üzrə mümkün zərər məbləğlərinin məhdudlaşdırılması və azaldılmasından ibarətdir. İdarəetmə Komitəsi qəbul edilə bilən risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarət edir.

Xarici valyuta riski. Cəmiyyət Azərbaycan manatına qarşı xarici valyuta məzənnələrindəki dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar xarici valyuta riskinə məruz qalır. İdarəetmə Komitəsi hər bir valyuta üzrə və ümumilikdə risklərin səviyyəsi ilə əlaqədar günün sonuna, həmçinin bir gün ərzində limitlər müəyyən edir və bu limitlərə gündəlik nəzarət edir.

Cəmiyyət spekulyativ fəaliyyət və ya hecinq məqsədləri üçün hər hansı derivativ alətlərlə əməliyyat aparmır. Bu cür alətlər Azərbaycan Respublikasında geniş yayılmamışdır.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

21. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Hesabat dövrünün sonunda Cəmiyyətin məruz qaldığı valyuta riski üzrə ümumi təhlil aşağıdakı cədvəldə əks olunur:

	31 dekabr 2025-ci il			31 dekabr 2024-cü il		
	AZN	ABŞ dolları	Cəmi	AZN	ABŞ dolları	Cəmi
Maliyyə aktivləri						
Pul vəsaitləri və onların ekvivalentləri	2,064,465	566,168	2,630,633	789,089	50,334	839,423
Məhdudiyyətə qoyulmuş pul	-	-	-	-	-	-
Müştərilərə verilmiş kreditlər və avanslar	40,739,313	10,094,349	50,833,662	36,002,028	10,269,712	46,271,740
Digər maliyyə aktivlər	4,039,865	5,662	4,045,527	3,522,542	1,102	3,523,644
Cəmi maliyyə	46,843,643	10,666,179	57,509,822	40,313,659	10,321,148	50,634,807
Maliyyə öhdəlikləri						
Müddətli borc öhdəlikləri	(20,232,095)	(5,017,088)	(25,249,183)	(15,666,782)	(4,993,733)	(20,660,515)
Buraxılmış qiymətli kağızlar	(19,318,224)	(6,674,413)	(25,992,637)	(19,502,063)	(6,678,663)	(26,180,726)
Mənfəət vergisi	(1,809,452)	-	(1,809,452)	(1,409,464)	-	(1,409,464)
Digər öhdəlikləri	(1,645,003)	(1,581,351)	(3,226,354)	(1,054,858)	(934,174)	(1,989,032)
Cəmi maliyyə	(43,004,774)	(13,272,852)	(56,277,626)	(25,846,806)	(24,392,931)	(50,239,737)
Xalis mövqe	3,838,869	(2,606,673)	1,232,196	14,466,853	(14,071,783)	395,070

Yuxarıdakı cədvəl yalnız pul aktivləri və öhdəlikləri daxildir. Cəmiyyət hesab edir ki, və qeyri-pul aktivləri əhəmiyyətli valyuta riskinin yaranmasına gətirib çıxarmır.

Valyuta məzənnələrindəki dəyişikliklər Cəmiyyətin mənfəət və ya zərərindən başqa, digər kapitalına heç bir təsiri yoxdur. Açıqlama Cəmiyyətin funksional valyutasından fərqli valyutalarda ifadə olunan pul qalıqları üçün hesablanmışdır. Cəmiyyət həssaslıq təhlili həyata keçirərkən aşağıdakı mülahizələri irəli sürür:

Həssaslıq təhlili Cəmiyyətin növbəti illik hesabat dövründə açıqlamalarını təqdim edən dövr ərzində mümkün dəyişikliklərin təsirini göstərir.

Cəmiyyət bütün mümkün dəyişikliklərin deyil, yalnız müvafiq risk dəyişənlərinin mümkün limitləri çərçivəsində təsirini açıqlayır.

Faiz dərəcəsi riski. Cəmiyyət bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları arta bilər, lakin faiz dərəcələri üzrə gözlənilməyən dəyişikliklər baş verdiyi təqdirdə faiz marjaları həmçinin azala və ya zərərin yaranmasına səbəb ola bilər. Rəhbərlik faiz dərəcələrinin dəyişməsinin qəbul edilə bilən səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarət edir.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

21. Maliyyə risklərinin idarə edilməsi (davamı)

2025	Tələb edilən və ya 1 ay ərzində	1-6 ay ərzində	6-12 ay ərzində	12 ay-5 il ərzində	5 ildən artıq	Faiz qazan- mayan maddələr	Cəmi
Maliyyə aktivləri							
Pul vəsaitləri və onların	-	-	-	-	-	2,630,633	2,630,633
Məhdudiyyət qoyulmuş pul	-	-	-	-	-	-	-
Müştərilərə verilmiş kreditlər	1,582,493	3,239,383	9,941,876	35,897,322	172,588	-	50,833,662
Digər aktivlər	-	-	-	-	-	4,045,527	4,045,527
Cəmi maliyyə	1,582,493	3,239,383	9,941,876	35,897,322	172,588	6,676,160	57,509,822
Maliyyə							
Müddətli borc							
öhdəlikləri	(150,797)	(3,303,100)	(2,543,798)	(19,251,487)	-	-	(25,249,183)
Buraxılmış qiymətli kağızlar	(164,637)	-	(5,139,000)	(12,975,000)	(7,714,000)	-	(25,992,637)
Mənfəət vergisi	-	-	-	-	-	(1,809,452)	(1,809,452)
Digər öhdəliklər	-	-	-	-	-	(3,226,354)	(3,226,354)
Cəmi maliyyə öhdəlikləri	(315,434)	(3,303,100)	(7,682,798)	(32,226,487)	(7,714,000)	(5,035,806)	(56,277,626)
Faiz dərəcəsi üzrə xalis	1,267,059	(63,717)	2,259,078	3,670,835	(7,541,412)	1,640,354	1,232,196
2024	Tələb edilən və ya 1 ay ərzində	1-6 ay ərzində	6-12 ay ərzində	12 ay-5 il ərzində	5 ildən artıq	Faiz qazan- mayan maddələr	Cəmi
Maliyyə aktivləri							
Pul vəsaitləri və onların ekvivalentləri	-	-	-	-	-	839,423	839,423
Məhdudiyyət qoyulmuş pul	-	-	-	-	-	-	-
Müştərilərə verilmiş kreditlər və avanslar	1,752,699	3,483,382	11,375,497	29,481,746	178,416	-	46,271,740
Digər aktivlər	-	-	-	-	-	3,523,644	3,523,644
Cəmi maliyyə	1,752,699	3,483,382	11,375,497	29,481,746	178,416	4,363,067	50,634,807
Maliyyə öhdəlikləri							
Müddətli borc							
öhdəlikləri	(2,355,339)	(5,408,868)	(2,357,255)	(10,539,052)	-	-	(20,660,515)
Buraxılmış qiymətli kağızlar	(197,726)	(1,700,000)	(6,349,000)	(17,934,000)	-	-	(26,180,726)
Mənfəət vergisi	-	-	-	-	-	(1,409,464)	(1,409,464)
Digər öhdəliklər	-	-	-	-	-	(1,989,032)	(1,989,032)
Cəmi maliyyə öhdəlikləri	(2,553,065)	(7,108,868)	(8,706,255)	(28,473,052)	-	(3,398,496)	(50,239,736)
Faiz dərəcəsi üzrə xalis həssaslıq	(800,366)	(3,625,486)	2,669,242	1,008,694	178,416	964,571	395,071

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

21. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Cəmiyyət öz maliyyə alətləri üzrə faiz dərəcələrinə nəzarət edir. Cəmiyyətin baş rəhbərliyi tərəfindən təhlil edilmiş hesabatlara əsaslanan faiz dərəcələri aşağıdakı cədvəldə göstərilir:

İllik	31 dekabr 2025-ci il		31 dekabr 2024-cü il	
	AZN	ABŞ dolları	AZN	ABŞ dolları
Aktivlər				
Müştərilərə verilmiş kreditlər və avanslar	10%-73%	10%-43%	14%-80%	10%-50%
Öhdəliklər				
Müddətli borc vəsaitləri	12%-18%	3%-7%	12%-18%	2.50%
Buraxılmış qiymətli kağızlar	12%-15%	15%	12%-15%	15%

Coğrafi konsentrasiya. 31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin bütün maliyyə aktivləri və öhdəlikləri Azərbaycan Respublikasında yerləşir.

Digər risk konsentrasiyaları. Rəhbərlik, verilmiş kreditlərin ümumi məbləği xalis aktivlərin 10%-dən yuxarı olan borcalanlar haqqında məlumatları əks etdirən hesabatlara əsasən kredit riski üzrə konsentrasiyaya nəzarət edir və bu cür məlumatları açıqlayır. 31 dekabr 2025-ci il tarixində Cəmiyyətin əhəmiyyətli risk konsentrasiyaları olmamışdır.

Likvidlik riski. Likvidlik riski Cəmiyyətin maliyyə öhdəliklərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində Cəmiyyətin çətinliklərlə üzləşəcəyi riskdir. Buraya depozitlərin geri götürülməsi tələblərinə cavab vermək və faktiki olaraq ödəmə vaxtı çatmış maliyyə alətləri ilə üzrə digər maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsaitlərin mövcud olması aiddir. Likvidlik riski aktivlər üzrə əməliyyatların yerinə yetirilmə müddətinin öhdəliklər üzrə əməliyyatların ödəmə müddətləri ilə uzlaşmadığı hallarda ortaya çıxır.

Cəmiyyətin Rəhbərliyinin fikrincə aktiv və öhdəliklərin ödəmə müddətlərinin və faiz dərəcələrinin uyğunluğu və ya nəzarət olunan uyğunsuzluğu maliyyə təşkilatlarının idarə olunması üçün əsas amillərdir.

Likvidlik risklərinin idarə edilməsi məqsədilə, Cəmiyyət aktiv/öhdəliklərin idarə edilməsi prosesinin bir hissəsi kimi bankların əməliyyatları üzrə gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinə hər gün nəzarət edir.

Cəmiyyətin likvidlik siyasəti aşağıdakılardan ibarətdir:

- Pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması və müxtəlif vaxt çərçivələrində likvidliyin təmin edilməsi üçün lazımi likvid aktivlərin səviyyəsinin saxlanması;
- Cəmiyyətin strateji məqsədlərinə uyğun maliyyə planının hazırlanması;
- Müxtəlif maliyyələşdirmə mənbələrinin saxlanması və beləliklə, Cəmiyyətin ölkədaxili və xarici mənbələrdən borc almaq imkanlarının artırılması;
- Yüksək likvidli və yüksək keyfiyyətli aktivlərin saxlanması;
- Məhsul bazasının vaxt çərçivələrində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması;
- Aktiv və öhdəliklər strukturunun vaxt çərçivələrində daimi monitorinqi.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

21. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Cəmiyyət 31 dekabr 2025-ci il tarixində aşağıda göstəriləyi kimi gözlənilən ödəmə müddətlərinə və likvidlik çatışmazlığına nəzarət edir:

	Tələb edilən və ya 1 ay ərzində	1-6 ay ərzində	6-12 ay ərzində	12 ay-5 il ərzində	5 ildən artıq	Cəmi
Maliyyə aktivləri						
Pul vəsaitləri və onların ekvivalentləri	2,630,633	-	-	-	-	2,630,633
Məhdudiyyət qoyulmuş pul	-	-	-	-	-	-
Müştərilərə verilmiş kreditlər və avanslar	1,582,493	3,239,383	9,941,876	35,897,322	172,588	50,833,662
Digər maliyyə aktivlər	4,045,527	-	-	-	-	4,045,527
Cəmi maliyyə aktivləri	8,258,653	3,239,383	9,941,876	35,897,322	172,588	57,509,822
Maliyyə öhdəlikləri						
Müddətli borc öhdəlikləri	(150,797)	(3,303,100)	(2,543,798)	(19,251,487)	-	25,249,183
Buraxılmış qiymətli	(164,637)	-	(5,139,000)	(12,975,000)	(7,714,000)	(25,992,637)
Mənfəət vergisi öhdəliyi	(1,809,452)	-	-	-	-	(1,809,452)
Digər öhdəlikləri	(3,226,354)	-	-	-	-	(3,226,354)
Cəmi maliyyə öhdəlikləri	(5,351,240)	(3,303,100)	(7,682,798)	(32,226,487)	(7,714,000)	(56,277,626)
Likvidlik çatışmazlığı	2,907,413	(63,717)	2,259,078	3,670,835	(7,541,412)	1,232,196

Cəmiyyət 31 dekabr 2024-cü il tarixində aşağıda göstəriləyi kimi gözlənilən ödəmə müddətlərinə və likvidlik çatışmazlığına nəzarət edir:

	Tələb edilən və ya 1 ay ərzində	1-6 ay ərzində	6-12 ay ərzində	12 ay-5 il ərzində	5 ildən artıq	Cəmi
Maliyyə aktivləri						
Pul vəsaitləri və onların ekvivalentləri	839,423	-	-	-	-	839,423
Məhdudiyyət qoyulmuş pul	-	-	-	-	-	-
Müştərilərə verilmiş kreditlər və avanslar	1,752,699	3,483,382	11,375,497	29,481,746	178,416	46,271,740
Digər maliyyə aktivlər	3,523,644	-	-	-	-	5,523,644
Cəmi maliyyə aktivləri	6,115,766	3,483,382	11,375,497	29,481,746	178,416	50,634,807
Maliyyə öhdəlikləri						
Müddətli borc öhdəlikləri	(2,355,339)	(5,408,868)	(2,357,255)	(10,539,052)	-	(20,660,515)
Buraxılmış qiymətli kağızlar	(197,726)	(1,700,000)	(6,349,000)	(17,934,000)	-	(26,180,726)
Mənfəət vergisi öhdəliyi	(1,409,464)	-	-	-	-	(1,409,464)
Digər öhdəlikləri	(1,989,032)	-	-	-	-	(1,989,032)
Cəmi maliyyə öhdəlikləri	(5,951,561)	(7,108,868)	(8,706,255)	(28,473,052)	-	(50,239,736)
Likvidlik çatışmazlığı	164,205	(3,625,486)	2,669,242	1,008,694	178,416	395,071

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

22. Şərti öhdəliklər

Məhkəmə prosedurları. Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Cəmiyyətə qarşı irəli sürülə biləcək iddialarla əlaqədar, Cəmiyyətin Rəhbərliyi öz təxminlərinə, eləcə də daxili və kənar peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır.

Vergi qanunvericiliyi. Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Cəmiyyətin əməliyyatlarına və fəaliyyətinə tətbiq edilən bu cür qanunvericiliyə dair Rəhbərliyin şərtlərinə müvafiq dövlət vergi orqanları tərəfindən etiraz edilə bilər.

Azərbaycan Respublikasında cərəyan edən son hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyi şərh edərkən və vergilərin məbləğini müəyyənləşdirərkən daha sərt mövqe nümayiş etdirə bilər və keçmişdə etiraz edilməyən əməliyyat və fəaliyyətlərə yenidən baxıla bilər.

Bunun nəticəsində, Cəmiyyətə qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablanı bilər. Vergi orqanları tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. Qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.

Kapital məsrəfləri ilə bağlı öhdəliklər. 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərində bitən illər üzrə Cəmiyyətin əmlak və avadanlıqları ilə əlaqədar kapital məsrəfləri ilə bağlı öhdəlikləri olmamışdır.

23. Maliyyə alətlərinin ədalətli dəyəri

Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və ən yaxşı olaraq aktiv bazar qiyməti ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Cəmiyyət tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir.

Azərbaycan Respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır, lakin iqtisadi şərtlər maliyyə bazarlarında aktivliyin həcmi məhdudlaşdırmaqda davam edir. Bazar qiymətləri köhnəlmiş ola bilər və ya aşağı qiymətlərlə satışın dəyərini əks etdirə bilər və bu səbəbdən maliyyə alətlərinin ədalətli dəyərini əks etdirməyə bilər. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

Cəmiyyət müəyyən qiymətləndirmə üsulları ilə maliyyə alətlərinin ədalətli dəyərini açıqlamaq üçün aşağıdakı qiymətləndirmə səviyyələrindən istifadə edir:

Səviyyə 1: Fəal bazarda alınıb-satılan maliyyə alətlərinin (ictimai satışa çıxarılan törəmələr, ticarət və satıla bilən qiymətli kağızlar və s.) ədalətli dəyəri hesabat dövrünün sonunda bazar qiymətlərinə əsaslanır. Cəmiyyət tərəfindən saxlanılan maliyyə aktivləri üçün istifadə olunan bazar qiyməti cari təklif qiymətini əks etdirir. Bu alətlər 1-ci səviyyəyə daxil edilir.

Səviyyə 2: Fəal bazarda alınıb-satıla bilməyən maliyyə alətlərinin (hesabdan əlavə törəmələr) ədalətli dəyəri müəssisənin təxminlərinə daha az etibar edərək və mümkün qədər müşahidə edilən bazar məlumatlarına əsaslanan qiymətləndirmə üsullarından istifadə etməklə müəyyən edilir. Ədalətli dəyər aləti tələb olunan bütün əhəmiyyətli müşahidələr mövcuddursa, alət 2-ci səviyyəyə aid edilir.

Səviyyə 3: Bir və ya daha çox əhəmiyyətli amillər müşahidə oluna bilən bazar məlumatlarına əsaslanıla bilmirsə, bu maliyyə aləti 3-cü səviyyəyə aid edilir. Bu hal bazara çıxarılmamış qiymətli kağızlar üçün nəzərdə tutulur.

“GL” ASC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

23. Maliyyə alətlərinin ədalətli dəyəri(davamı)

Aşağıdakı cədvəl maliyyə alətlərini ədalətli dəyər iyerarxiyasının səviyyəsilə müəyyən edilən ədalətli dəyərle təhlil edir:

	31 dekabr 2025-ci il				
	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi balans dəyəri	Cəmi ədalətli dəyəri
Maliyyə aktivləri					
Pul vəsaitləri və onların ekvivalentləri	2,630,633	-	-	2,630,633	2,630,633
Məhdudlaşdırılmış pul vəsaitləri	-	-	-	-	-
Müştərilərə verilmiş kreditlər və avanslar	44,170,346	3,284,454	3,378,861	50,833,662	50,833,662
Digər maliyyə aktivlər	4,045,527	-	-	4,045,527	4,045,527
Cəmi maliyyə aktivləri	50,846,506	3,284,454	3,378,861	57,509,822	57,509,822
Maliyyə öhdəlikləri					
Müddətli borc öhdəlikləri	-	-	(25,249,183)	(25,249,183)	(25,249,183)
Buraxılmış qiymətli kağızlar	-	-	(25,992,637)	(25,992,637)	(25,992,637)
Mənfəət vergisi öhdəliyi	-	-	(1,809,452)	(1,809,452)	(1,809,452)
Digər maliyyə öhdəlikləri	-	-	(3,226,354)	(3,226,354)	(3,226,354)
Cəmi maliyyə öhdəlikləri	-	-	(56,277,626)	(56,277,626)	(56,277,626)

	31 dekabr 2024-cü il				
	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	Cəmi balans dəyəri	Cəmi ədalətli dəyəri
Maliyyə aktivləri					
Pul vəsaitləri və onların ekvivalentləri	839,423	-	-	839,423	839,423
Məhdudlaşdırılmış pul vəsaitləri	-	-	-	-	-
Müştərilərə verilmiş kreditlər və avanslar	40,679,698	3,228,656	2,363,387	46,271,741	46,271,741
Digər maliyyə aktivlər	3,523,644	-	-	3,523,644	3,523,644
Cəmi maliyyə aktivləri	45,042,765	3,228,656	2,363,387	50,634,808	50,634,808
Maliyyə öhdəlikləri					
Müddətli borc öhdəlikləri	-	-	(20,660,515)	(20,660,515)	(20,660,515)
Buraxılmış qiymətli kağızlar	-	-	(26,180,726)	(26,180,726)	(26,180,726)
Mənfəət vergisi öhdəliyi	-	-	(1,409,464)	(1,409,464)	(1,409,464)
Digər maliyyə öhdəlikləri	-	-	(1,989,032)	(1,989,032)	(1,989,032)
Cəmi maliyyə öhdəlikləri	-	-	(50,239,737)	(50,239,737)	(50,239,737)

Likvid və ya qısa müddətli (üç aydan az) maliyyə aktivləri və maliyyə öhdəliklərinin balans dəyərinin onların ədalətli dəyərilə eyni olduğu güman edilir. Müştərilərə verilmiş kreditlər istisna olmaqla Cəmiyyətin maliyyə aktivləri və maliyyə öhdəlikləri likvid hesab olunur və ya hesabat tarixindən etibarən üç ay ərzində müddətinin tamamlanması gözlənilir. Müştərilərə verilmiş kreditlərin ədalətli dəyəri ilk analoji maliyyə aktivləri üçün cari bazarda təklif olunan və tanınan faiz dərəcələri müqayisə olunaraq təxmin edilir. 31 dekabr tarixinə mövcud olan kreditlərin əksər hissəsi həmin tarixdə bitən dövrün 12 ayı ərzində və bazar faiz dərəcələri ilə verilmişdir.

“GL” ASC

**31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

24. Əlaqəli tərəflərlə əməliyyatlar

Tərəflər o zaman əlaqəli hesab olunur ki, onlar eyni qrupun nəzarəti altında olsun və ya onlardan biri digərinə nəzarət edə-bilsin və yaxud maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı qərar qəbul edərkən digər tərəfə əhəmiyyətli təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə əlaqəli tərəflər arasında qalıqların təfərrüatları aşağıda verilmişdir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Müddətli borc öhdəlikləri (18%)	1,609,805	2,869,212
Cəmi	1,609,805	2,869,212

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərində bitən illər üzrə əlaqəli tərəflər arasında əməliyyatların təfərrüatları aşağıda verilmişdir:

	31 dekabr 2025-ci il bitən il	31 dekabr 2024-cü il bitən il
Əmək haqqı və mükafatlar	(445,207)	(538,945)
Faiz xərcləri	(465,113)	(515,942)
Cəmi	(910,320)	(1,054,887)

25. Hesabat dövründən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonrakı dövr ərzində Cəmiyyətdə hər hansı əhəmiyyətli dəyişiklik baş verməmişdir.